



## Prezident İlham ƏLİYEV:

"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"



Təsədüfi deyil ki, bu günlərdə Laçın-dakı görüşlərdə də həmin məsələ bir daha vurğulandı. Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin Zirvə görüşündə dövlətimizin başçısı dedi: "Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hazırda konkret in-

vestisiya layihələri üzrə işlər gedir. Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rolə malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib".

Əməkdaşlığın bir neçə sahəsini vərəqləyək. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin qət etdiyi 1768 kilometrlik yolun ən böyük hissəsi - 1076 kilometr Türkiyədən keçir (Xəttin Azərbaycanda marşrutu 443, Gürcüstanda

249 kilometrdir). Kəmərin 8 nasos stansiyasının 4-ü Türkiyədədir.

BTÇ 19 ildir Azərbaycan neftini Türkiyənin ərazisindən keçirərək dünya bazarlarına çatdırır. Belə ki, 2006-cı ilin yayında tam sistem kimi istismara verildən bu ilin birinci rübünün sonunadək kəmərlə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard barel) xam neft noql edilib. Bu neft həcmi Ceyhanda 5862 tankera yüklənərək dünya bazarlarına göndərilib.

BTÇ-dən bir il sonra isə BTƏ istifadəyə verilib. Xatırladaq ki, BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir.

O, Azərbaycanda 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri birləşir ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

"Cənub qaz dəhlizi"nin təməlini də, əslində, elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan bu dəhlizin də ən böyük hissəsi qardaş Türkiyənin ərazisindən keçir. Bu, Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP - Trans-Anadolu Qaz Boru Kəməridir.

Prezident İlham Əliyev Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib



### Zəfər diplomatiyası

İlham Əliyevin müstəqil siyasəti Azərbaycanı global çağırışlara cavab verən ölkəyə çevirib

İlham Əliyev ötən 22 illik fəaliyyəti dövründə möhür üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilib, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların rifahının yüksəlməsinə, cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət edib. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin marağı və mənafehlərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi qiymətləndirilir.

## ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir

Tramp administrasiyası əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycanla daha sıx əlaqələr qurmaq, pragmatik siyasət aparmaq niyyətindədir. Əvvəlki Bayden və Blinken rəhbərliyinin yürütdüyü siyasət nəticəsində bu ölkə nüfuzunu itirirdi. Hazırkı mərhələdə Tramp administrasiyası həm Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, həm də ABŞ-nin beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini bərpa etməyə səy göstərir.

Regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilən Azərbaycanla əməkdaşlıq hər bir ölkə üçün önəmlidir. Azərbaycan sabitləşdirici aktora çevrilib, təhlükəsiz ölkə kimi nüfuz qazanır, atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın xarici siyasətinin əsas hədəflərini belə açıqlayıb ki, bundan sonra da xarici siyasətdə geriyyət heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək.



## Mehriban xanım Əliyevanın himayəsi ilə...

Birinci vitse-prezident valideyn himayəsindən məhrum uşaqların ən böyük hamisidir

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə adıçəkilən müəssisəyə reportajə yollandığımızda da uşaq evinin sakinləri özlərinə doğma, əziz, mənəvi ana bildikləri Mehriban xanım Əliyevə ilə bir müddət əvvəl görüşlərinin xoş təəssüratları içərisində idilər.

Uşaq evinin müxtəlifləşib, güclənib, şən balaları Mehriban xanımın bu müəssisəyə qonaq gəlməsindən, onları doğma övladları kimi qucaqlayıb öpməsindən, həmsöhbət olmasından, təqdim etdikləri rəqslərə, mahnılara necə maraqla tamaşa etməsindən sevinclə danışdırlar.

"Mehriban xanım evimizə qonaq gəlmişdi. Onun qarşısında rəqs edəcəyim üçün çox həyəcanlı idim, amma Mehriban xanım bizimlə elə doğma rəftar etdi ki, həyəcanımı tamamilə unudum. Mehriban xanım bizə çoxlu hədiyyələr, oyuncaqlar da götürmüşdü... Həmin gün biz çox sevinдик, öyləndik...", - deyər uşaq evinin 9 yaşlı sakinini Adəm sevinclə bizimlə təəssüratlarını bölüşdü...



## Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhəri və Ağdam rayonu ilə tanış olublar

Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşa şəhərindən sonra Ağdamda gəliblər. AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Din xadimləri sonra Ağdam şəhər Cümə məscidində gəliblər. Onlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir.



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş "İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı"nda dəyişiklik edilməsi haqqında

### Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 170

Bakı şəhəri, 29 may 2025-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 sentyabr tarixli 196 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına alınıb:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1230 (Cild I); 2024, № 1, maddə 116, № 2, maddə 208, № 5 (II kitab), maddə 612; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 aprel tarixli 118 nömrəli Qərarı) ilə təsdiq edilmiş "İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü kateqoriyanın "3A; 3A001; 3A002; 3A201; 3A225-3A230; 3B; 3C; 3D; 3E; 3A231; 3A232; 3A233; 3A234" bölməsinin 3-cü sütununa "Azərbaycan Respublikasının Energetika Nazirliyi," sözlərindən sonra "tranziti istisna olmaqla" sözləri əlavə edilsin.

2. 6-cı kateqoriyanın "6A", 7-ci kateqoriyanın "7A; 7B; 7D; 7E", 8-ci kateqoriyanın "8A; 8B; 8C; 8D; 8E" və 9-cu kateqoriyanın "9A; 9B; 9C; 9D; 9E" bölmələrinin 3-cü sütunu üzrə:

2.1. "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə: hərbi məqsədlər üçün" sözləri "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə hərbi məqsədlər üçün, o cümlədən tranziti üzrə" sözləri ilə əvəz edilsin;

2.2. "aidiyyəti dövlət orqanlarının rəyləri əsasında;" sözlərindən sonra "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: hərbi məqsədlər üçün: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);" sözləri əlavə edilsin;

2.3. "mülki məqsədlər üçün;" sözlərindən əvvəl "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə;" sözləri əlavə edilsin.

3. "10 Hərbi təyinatlı mallar" kateqoriyası üzrə:

3.1. "ML1; ML2; PL5018; PL5020; PL5021; ML3; ML4; PL5030" bölməsinin 3-cü sütununda "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə" sözləri "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o

cümlədən tranziti üzrə" sözləri ilə əvəz edilsin və "əsasında" sözlərindən sonra "; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə) - ixracına münasibətdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəyi əsasında" sözləri əlavə edilsin;

3.2. "PL5002; PL5006; ML5; ML6;" "ML7;" "ML9;" "ML11;" "ML12; ML13; ML14; ML15; ML17;" "PL5033;" "ML18; PL5017 İML16; ML19; ML20; ML21; ML22" və "PL5001" bölmələrinin 3-cü sütununda "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə" sözləri "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə" sözləri ilə əvəz edilsin və "əsasında" sözlərindən sonra "; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)" sözləri əlavə edilsin;

3.3. "ML8" bölməsi üzrə:

3.3.1. birinci və ikinci hissələrinin 3-cü sütununda "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə" sözləri "ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı tranziti üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə" sözləri ilə əvəz edilsin və "əsasında" sözlərindən sonra "; ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)" sözləri əlavə edilsin;

3.3.2. birinci hissənin 4-cü sütununa "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi," sözləri əlavə edilsin;

3.3.3. ikinci hissənin 4-cü sütununa "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)," sözləri əlavə edilsin;

3.4. "ML10" bölməsinin 3-cü sütunu aşağıdakı redaksiyada verilsin:

"ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına münasibətdə, o cümlədən tranziti üzrə: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin - aidiyyəti dövlət orqanlarının rəyləri əsasında;

ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı üzrə: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə);"

3.5. "PL5001" bölməsinin 4-cü sütununa "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə)," sözləri əlavə edilsin.

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

## Kenianın Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru ilə görüş keçirilib

Azərbaycanın minatəmizləmə sahəsində mübarizədə dövlətlərarası tərəfdaşlığın təşviqi məqsədilə Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin (IPSTC) direktoru xanım Joys Sitienci ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Mərkəzin iqtisadiyyatında keçirilmiş görüşdə S.Hacıyev direktora səfirliyin fəaliyyəti, ölkəmizin Ulu Öndər Heydər Əliyev siyasi kursuna əsaslanan inkişaf yolu, dövlətimizin başçısının rəhbərliyi ilə uğurla davam etdirilən "Azərbaycan Respublikasının ixalından azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Proqramı" haqqında məlumat verib.

Diplomat ölkəmizin 30 illik erməni işğalı nəticəsində dünyada minalarla ön çox çirkənlənmiş ölkələrdən birinə çevrildiyini deyib, həmsöhbətini



dağıntı və insan tələfatı haqqında məlumatlandırılıb.

Bu gün məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına geri qayıdışı üçün minaların ön böyük maneə olaraq qaldığı qeyd edilmişdir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) humanitar minatəmizləmə sahəsində gördüyü işlər haqqında da Beynəlxalq Mərkəzin direktoruna məlumat verən səfir ölkəmizin humanitar minatəmizləmə sahəsində qabaqcıl texnologiyaları (minaların yerini müəyyən edən dronlar, peyk dəstəyi, minaaxtaran itlər) təbiiq edən dövlətlərdən biri olduğunu bildirdi.

Beynəlxalq Minatəmizləmə Təlim Mərkəzi kimi tanınan məktəbin 2005-ci ildə Böyük Britaniya və Keniyanın birgə təşəbbüsü olaraq, minaların sosial, iqtisadi və ətraf mühitə təsirinə azaldılmasına yönəlməsi minatəmizləmə əməliyyatlarında iştirak edəcək regional hərbi personalın potensialının artırılması məqsədilə yaradıldığı diqqətə çatdırılıb.

Görüşdə IPSTC-nin Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyət göstərən müvafiq qurumu ilə əməkdaşlığının qurulmasını, hər iki ölkənin təcrübəsinin öyrənilməsi üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanmışdır.

## Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə regional məsələləri müzakirə edib

Mayın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığının gündəliyində müxtəlif ölçülər üzrə yer alan ikitərəfli və çoxtərəfli



li əməkdaşlıq məsələləri müzakirə olunub.

Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunaraq, gələcək təmaslar, o cümlədən Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

## Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhəri və Ağdam rayonu ilə tanış olublar



Xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsi məqsədilə Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərdədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti mayın 31-də Şuşa şəhərinə gəlib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əmək-



hərbi məqsədlərə görə məscid dağıtılmayıb, onun minarələrindən koordinasiya üçün istifadə edilib. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yarasız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-həyvan saxlamaqla azərbaycanlılara, müsəlman ələminə qarşı öz nifrətini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb.



daşları qonaqlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

Qonaqların diqqətinə çatdırılıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Din xadimləri sonra Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanı, Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları, Mehmandarovların malikanə kompleksi ilə tanış olublar.

Yuxarı Gövhər ağa məscidində olan qonaqlara məlumat verilib ki, qədim Şuşada 17 məhəllə olub. Hər məhəllədə hamam, məscid və bulaq var idi. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı, Mamayı və Cöl Qala məscidləri bərpa olunub.

Nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə də tanış olub. Cıdır düzündən açılan oskarəngiz mənzərəni seyr ediblər.



Türkiyədən və Gürcüstandan olan din xadimləri Şuşa şəhərindən sonra Ağdamda gəliblər.

Nümayəndə heyəti əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib. Məlumat verilib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi möhvləndirən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Din xadimləri sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Onlara ermənilərin mədəni, tarixi, dini abidələri

möhvləndirən və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfərxan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid-məmləkəti" məktəbinə aiddir. Ermənilər

Din xadimləri məsciddə namaz qılıblar.

Nümayəndə heyəti daha sonra Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanış olub. Onlara tarixi məkan haqqında məlumat verilib. Bildirilib ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarixi-memarlıq abidəsi xan nəslinin ilk mülləklərindən biridir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Təvli kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlığda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmayan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini də dağıdıblar. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrsiya və arxeoloji tədqiqat işləri həyata keçirilib.

AZƏRTAC

## Azərbaycanın xarici siyasətinin uğurları



## Azərbaycanın xarici siyasətinin əsas hədəfi:

Ölkəmizin iqtisadi gücünü və siyasi nüfuzunu daha da artırmaq

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində ölkəmizin dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq münasibətləri getdikcə möhkəmlənir. Azərbaycanın həyata keçirdiyi çoxistiqamətli xarici siyasət kursu, daim hərəkətdə olan çevik diplomatiyası, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla aparıcı siyasi dialoqlar, uğurla reallaşdırılan irihəcmli layihələr ölkəmizə dünyada böyük nüfuz və hörmət qazandırır.

Buna görədir ki, dünyanın aparıcı media resursları Azərbaycana böyük diqqət ayırır, dövlət başçısının səfərlərini, bəyanatlarını maraqla izləyir, şərhlər verir. Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri də beynəlxalq media-nın diqqət mərkəzində oldu. Səfər olduqca məhsuldar və səmərəli keçdi. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" qəbul olundu, vacib sənədlər imzalandı. Bu sənədlər iki dost ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf etməsinə zəmin yaradır.

Səfər həmçinin mühüm tarixi məqamları ilə yadda qaldı. Azərbaycanın dövlət başçısının ÇXR kimi dövlət tərəfindən yüksək səviyyədə qarşılanması, ali səviyyədə keçirilən görüşlər, müzakirə edilən vacib məsələlər, imzalanmış mühüm sənədlər böyük tarixə malik Azərbaycan-Çin əlaqələrinin bu gününün və gələcəyinin aydın mənzərəsini dünyaya göstərdi.

Azərbaycan qədim İpək yolu üzərində yerləşən strateji mövqeyi ilə yalnız tarixən deyil, həm də müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində mühüm yer tutur. Bu mənada Çin Xalq Respublikası ilə əlaqələrin önəmi xüsusi vurğulanmalıdır. Çin dünyanın fəvqəldövlət kimi həm "Şərqi-Şərqi", həm də "Şimal-Cənub" nəqliyyat marşrutlarının kəşifində yərlənən Azərbaycanla əməkdaşlığa böyük diqqət verir. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və global iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm əhəmiyyət daşıyır. Təsdiqi deyil ki, Çinin Bakıdakı səfəri Lu Mey keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə növbəti səfərini iki ölkə arasında münasibətlərin inkişafı üçün tarixi hadisə adlandırdı.

Son illər Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər Aİ-nin ölkəmizə qarşı ədalətli və qorxuzlu yanaşması üzündən xeyli zəifləmişdir. Amma son zamanlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və qətiyyətli siyasət nəticəsində

bu neqativ meyillərin aradan qaldırılması istiqamətində ciddi dönüş yaranmışdır. Avropa İttifaqının rəhbər qurumlarına aydın olmuşdur ki, Azərbaycan həm Cənubi Qafqaz, həm Mərkəzi Asiya, həm də Yaxın Şərqi-də etibarlı tərəfdaş kimi tanınır. Bu reallığın bariz təzahürü Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasin ölkəmizə etdiyi rəsmi səfəri oldu. Səfər çərçivəsində xanım Kallasın Prezident İlham Əliyevlə keçirdiyi ikitərəfli görüş, eləcə də onun Azərbaycanın xarici işlər naziri ilə apardığı müzakirələr tərəflər arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın zərurətini bütün dünyaya göstərdi. Mətbuat konfransında çıxış edən Kaya Kallas ölkəmizin regiondakı mühüm rolunu vurğulayaraq dedi: "Azərbaycan regionda vacib tərəfdaşdır, Avropa İttifaqı üçün enerji sahəsində etibarlı tərəfdaş kimi yüksək qiymətləndirilir və biz münasibətlərimizi möhkəmləndirmək istiqamətində mühüm addımlar atmışıq. Siz Avropa-Çin əlaqələrinin bu gününün və gələcəyinin aydın mənzərəsini dünyaya göstərdi."

Azərbaycan Prezidentinin Tirana Avropa İttifaqı Şurasının prezidenti Antonio Košta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə görüşü zamanı da yüksək Aİ rəsmiləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirdilər. Onlar həmçinin ölkəmizin Avropanın enerjisi üçün vacib olduğunu göstərdiyi dəstəyi yüksək qiymətləndirdilər.

Aparılan uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoq bərpa olunub və əlaqələr sağlam müstəvidə inkişaf edir. Tərəflər arasında qarşılıqlı hörmətə, suverenliyə və bərabər hüquqa əsaslanan münasibətlər normal axarı ilə gedir. Azərbaycan Prezidentinin prinsipial və ardıcıl siyasi kursu, milli maraqlara söykənən möhkəm və məqsədyönlü mövqeyi nəticəsində ölkəmizə qarşı əvvəlki ədalətsiz yanaşmaların qarşısı qətiyyətlə alınıb.

Ölkəmizin xarici siyasətində qonşu dövlətlərlə xoş münasibətlər qurmaq həmişə aparıcı istiqamət

olub. Çünki mehriban qonşuluq münasibətləri sabitliyə, əmin-amanlığa mühüm töhfələr verir. Azərbaycan Türkiyə, Rusiya və Gürcüstanla yanaşı, İranda da həmişə qarşılıqlı əməkdaşlığa əsaslanan siyasi və iqtisadi əlaqələr qurmağa çalışır. Təəssüflər olsun ki, İranda əvvəlki dövlət başçılarının dövründə ölkəmiz arasında münasibətlərdə soyuqluq müşahidə olunurdu. Buna baxmayaraq, İranda münasibətlərin inkişafı dövlətimizin xarici siyasətində xüsusi yer tuturdu. Aparılan uğurlu xarici siyasət nəticəsində son dövrlər, xüsusən Məsud Pezkiyan İR-nin prezidenti seçildəndən sonra bu soyuqluq yavaş-yavaş aradan qaldırıldı. Azərbaycan-İran əlaqələrində yeni mərhələ başlandı. Azərbaycan Prezidenti yaxın qonşu ölkə olan İranda əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq demişdir: "Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkəmiz arasında münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir". Dövlət başçısının dediyi bu tarixi sözlər iki ölkə arasında həm coğrafi, həm də mədəni bağlılığın dərinliyini açıq şəkildə ifadə edir.

İki ölkə arasında soyuq münasibətlərin aradan qaldırılması nəticəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezkiyan Azərbaycanın Prezidenti Məsud Pezkiyanın Azərbaycana səfəri etdi. Səfərə gəlməzdən əvvəl İR-nin dövlət başçısı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində demişdir: "Çox şadam ki, Azərbaycana səfər edəcəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymırıq, orada özümüzlə qərib hesab etmirik. Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkənin xalqı kimi bir-birimizin qənimizə, sevincimizə şərik olmuşuq. Biz keçmişdə çox yaxın qardaş olmuşuq. Bundan sonra da belə olacaq".

Son vaxtlar ölkəmizin ABŞ ilə münasibətlərində nəzərəcar-pacacə dinamika və qarşılıqlı əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Bu, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunun məzmunundan da görünür: "Biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. 30 ildən artıq diplomatik

münasibətlərimiz müddətində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. Dost olmaq istəməyənələr bu istiqamətdə çox çalışdılar. Lakin TDT dünyaya onların cəhdlərini püç olduğunu nümayiş etdirdi. Çünki türk dövlətlərinin liderləri Macarıstanda, Avropanın mərkəzində elə siyasi həmrəylik və müdriklik göstərdilər ki, düşmən dairələr susmalı oldular. Ekspertlər burada TDT-nin uğurunu iki aspektdə vurğulayırlar.

Onlardan birincisi TDT daxilində siyasi həmrəyliyin hökm sürdüyünün təsdiqi ilə bağlıdır. Dövlət başçılarının ifadə etdikləri fikirlər göstərdi ki, ölkələr arasında siyasi məsələlərdə həmrəylik mövcuddur və TDT üzvləri bu prosesi inkişaf etdirmək əzmindədirlər. Bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fikri ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni fəvqəldövlət dövrünə qədəm qoymağın vaxtıdır".

Göründüyü kimi, ABŞ Azərbaycanla illərcə əvvəl qurulmuş qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərini uğurla davam etdirmək fikrində və əzmindədir. Bunu ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü, senator Stiv Deynsin ölkəmizə səfər etməsi də təsdiqləyir. Xatırladıq ki, senator Stiv Deynsi Prezident Donald Trampın ən yaxın tərəfdarlarından biridir. 1984-cü ildən Respublikaçılar Partiyasının üzvü olan Stiv Deynsi 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə o, ABŞ-nin aparıcı texnoloji şirkətlərində çalışıb. Donald Tramp ötən il prezidentliyə namizədliyini irəli sürəndən sonra onu Konqres üzvlərindən ilk dəstəkləyən məhz Stiv Deynsi olmuşdu.

Prezident İlham Əliyev tərəfindən qəbul olunan senator ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər olduğunu bildirdi. Əfqanıstanda ABŞ və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil Hava Limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk etmədən sonuncu hərbi kontingent olduğunu xatırladılar Stiv Deynsi oradan mülki və hərbi şəxslərin təhlükəsizliyində Azərbaycanlı hərbiçilərin mühüm rol oynadığını vurğuladı və buna görə də Prezident İlham Əliyevə ayrıca minnətdarlığını bildirdi.

Uzaq və yaxın ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrinin qurulması, qarşılıqlı əməkdaşlığın yüksəlmə xətlə inkişafı, yüksək etimadın qazanılması Prezident İlham Əliyevin uğurlu həyata keçirdiyi xarici siyasət nəticəsində əldə olunmuşdur. Bu siyasət Azərbaycanın iqtisadi gücünün və siyasi nüfuzunun daha da artmasına hədəflənib.

Vahid MƏHƏRƏMOV,  
"Azərbaycan"

## TDT: türklərin Avropanı "institusional fəthi" və Azərbaycanın yeni təşəbbüsləri

Türk Dövlətləri Təşkilatının Macarıstanın paytaxtında keçirilən qeyri-rəsmi Zirvə görüşü dünya miqyasında böyük əks-səda yaratdı. Siyasətçilər və ekspertlər bu hadisəni Zirvə görüşünün yekun sənədi olan Budapeşt Bəyannaməsində yer almış bəndlər əsasında təhlil edirlər. Ümumi mövqeyə görə, türk birliyi özünün yeni təşkilatı və fəaliyyət mərhələsinə qədəm qoyub. Bu tezis özündə bir çox faktoru ehtiva edir. Bu baxımdan TDT-nin hazırkı vəziyyəti və perspektivlərinin geosiyasi təhlili aktualıq kəşb edir.



## Siyasi həmrəylik və təşkilati yüksəliş

Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştə keçirilən qeyri-rəsmi Zirvə görüşünə bir sıra daxili problemlərlə getdiyindən bəhs edilirdi. Müəyyən dairələr hətta türk birliyinin baş tutmadığı xülyasını türk cəmiyyətlərində yaymağa çalışırdılar. Bu məqsədlə böhtan və iftira xarakterli qarayaxma kampaniyasına dünyanın ən inkişaf etmiş ölkələrinin təbliğat sistemlərini də qoşmuşdular. Həm TDT üzvləri, həm də türk dövlətlərinə dost olan dövlətlərin cəmiyyətləri "informasiya həmləsi"no məruz qalmışdı.

Dost olmaq istəməyənələr bu istiqamətdə çox çalışdılar. Lakin TDT dünyaya onların cəhdlərini püç olduğunu nümayiş etdirdi. Çünki türk dövlətlərinin liderləri Macarıstanda, Avropanın mərkəzində elə siyasi həmrəylik və müdriklik göstərdilər ki, düşmən dairələr susmalı oldular. Ekspertlər burada TDT-nin uğurunu iki aspektdə vurğulayırlar.

Onlardan birincisi TDT daxilində siyasi həmrəyliyin hökm sürdüyünün təsdiqi ilə bağlıdır. Dövlət başçılarının ifadə etdikləri fikirlər göstərdi ki, ölkələr arasında siyasi məsələlərdə həmrəylik mövcuddur və TDT üzvləri bu prosesi inkişaf etdirmək əzmindədirlər. Bununla bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fikri ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni fəvqəldövlət dövrünə qədəm qoymağın vaxtıdır".

Göründüyü kimi, ABŞ Azərbaycanla illərcə əvvəl qurulmuş qarşılıqlı əməkdaşlıq və dostluq münasibətlərini uğurla davam etdirmək fikrində və əzmindədir. Bunu ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü, senator Stiv Deynsin ölkəmizə səfər etməsi də təsdiqləyir. Xatırladıq ki, senator Stiv Deynsi Prezident Donald Trampın ən yaxın tərəfdarlarından biridir. 1984-cü ildən Respublikaçılar Partiyasının üzvü olan Stiv Deynsi 2012-ci ildə Nümayəndələr Palatasına, 2014-cü ildə isə Senata seçilib. Bundan əvvəl isə o, ABŞ-nin aparıcı texnoloji şirkətlərində çalışıb. Donald Tramp ötən il prezidentliyə namizədliyini irəli sürəndən sonra onu Konqres üzvlərindən ilk dəstəkləyən məhz Stiv Deynsi olmuşdu.

Prezident İlham Əliyev tərəfindən qəbul olunan senator ABŞ ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər olduğunu bildirdi. Əfqanıstanda ABŞ və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil Hava Limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk etmədən sonuncu hərbi kontingent olduğunu xatırladılar Stiv Deynsi oradan mülki və hərbi şəxslərin təhlükəsizliyində Azərbaycanlı hərbiçilərin mühüm rol oynadığını vurğuladı və buna görə də Prezident İlham Əliyevə ayrıca minnətdarlığını bildirdi.

Uzaq və yaxın ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrinin qurulması, qarşılıqlı əməkdaşlığın yüksəlmə xətlə inkişafı, yüksək etimadın qazanılması Prezident İlham Əliyevin uğurlu həyata keçirdiyi xarici siyasət nəticəsində əldə olunmuşdur. Bu siyasət Azərbaycanın iqtisadi gücünün və siyasi nüfuzunun daha da artmasına hədəflənib.

Vahid MƏHƏRƏMOV,  
"Azərbaycan"

lər. Məhz bu kontekstdə TDT-nin başqa siyasi təşkilatlardan ciddi fərqi müəyyən edə bilər.

## Türk siyasi birliyi: yeni təşkilatlanma forması

Hazırda dünyada ən güclü siyasi təşkilatlardan hesab olunan Avropa İttifaqı ilə TDT-nin strukturlaşma fəlsəfəsini qısa müqayisə edərk. Budapeşt zirvəsi göstərdi ki, TDT təşkilatı kimi siyasi həmrəylik əsasında inkişaf etmək xəttini seçib. Təşkilatın üzvləri münasibətlərinin bazasında ölkələr arasında siyasi həmrəyliyin təmin edilməsi prinsipi qoyulub. Bu məqam TDT-nin Macarıstan sammitinin yekununda qəbul olunmuş 71 bənddən ibarət Bəyannamənin məzmunundan aydın görünür. Bəyannamədə deyilir: "Tərəflər türk dövlətləri arasında böyük potensialdan və imkanlardan istifadə edərək, bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildirir ... Üzv dövlətlərin birliyi və həmrəyliyi pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılır".

Siyasi həmrəyliyin bu cür dəqiq təsbitindən sonra TDT üzvlərinin regional və global miqyaslarda ortaq fəaliyyətlərinin dəqiq istiqamətləri də müəyyən olunur. Belə ki, bəyannamədə qeyd olunur: "Təşkilatın üzvləri regionda və onun hüddüdlərindən kənarında sülh və təhlükəsizliyə töhfə və çağırışlar yaradan terrorizim və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadıqlarını bir daha təsdiqləyirlər".

Vurğulanan məntiq göstərir ki, daxilə əsaslı siyasi həmrəyliyə nail olan TDT xarici fəaliyyətində də monolit güc kimi aktiv olacaq və ortaq hədəfə fokuslanacaqdır. Bu məqam türk birliyi üçün vacib bir durum ifadə edir. Onu Avropa İttifaqının təşkilat olaraq qarşılaşdığı

lə üzləməkdədir. Bir sıra analitiklər bütün bunları nəzərə alaraq, Aİ-nin gələcəyi ilə bağlı konkret proqnozlar verə bilmirlər.

Bunlara görədir ki, Aİ-nin təşkilatdaxili konkret layihələrlə malik olmaması diqqətdən yayınmır. TDT-də isə bu aspektdə də vəziyyət tamamilə fərqlidir. Bunu Azərbaycan Prezidentinin Budapeştə ifadə etdiyi fikirlərdən görə bilərik.

## Rəqəmsallaşma, nəqliyyat-logistika layihələri və qarşılıqlı sərmayə qoyuluşu

Azərbaycan Prezidenti Budapeşt Zirvə görüşündə belə bir fikir ifadə edib: "Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətın sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir".

Bu fikir iki tezislə yola açır. Birincisi, Azərbaycan Orta dahliz layihəsinə geniş geosiyasi kontekstdən yanaşır. Buna görədir ki, Orta dahlizlə fəaliyyətini ən yeni texnologiyalarla bəzələyən bütün layihə boyu vahid mərkəzəndən idarəetmə və tənzimləməni həyata keçirməyi planlaşdırır. Bu halda, əlbəttə, Zəngəzur dahlizi də beynəlxalq layihənin bütün anlarında bir hissəsinə çevrilir, dövlətlər qrupunun ortaq planı halına gəlir.

İkincisi, bu zaman Bakı bütövlükdə vəziyyəti bir tam olaraq qiymətləndirir və Zəngəzur dahlizi məsələsini TDT ilə digər təşkilatlar arasında əlaqələrin təşkili aspektinə yönəldir. Bu gedişat iki baxımdan TDT üçün əhəmiyyətlidir. Onlardan biri TDT üzvü olan Azərbaycan Orta dahliz layihəsində təşəbbüsü ilə əldə olmaq olmalıdır. Bu keyfiyyətdə TDT qlobal geosiyasi proseslərdə öz layiqli yerini tutmaq və rolunu icra etmək imkanını genişləndirir. Digər faktor isə nəqliyyat-logistika sferasında TDT



kret desək, onun kənar neqativ təsirlərə qarşı "siyasi-ideoloji immuniteti" yeni mərhələyə keçib. Bu mərhələ türk dövlətlərinin öz siyasi-diplomatik fəaliyyətini müstəqil qurmaq əzmi ilə xarakterizə olunur.

Bu prosesdə Azərbaycanın təkanverici və stimullaşdırıcı rol oynadığını vurğulamaq lazımdır. Rəsmi Bakı praktiki fəaliyyətinin məzmunu və forması ilə nümayiş etdirir ki, tam müstəqil addımlar atır. İndi Azərbaycan Prezidenti bir neçə istiqamətdə və geosiyasi miqyasda fəal siyasətli işi seçib. Bu, TDT üzvlərinin fəaliyyətinə müsbət əlamət kimi təsir göstərir.

Bu vəziyyətdən bir maraqlı siyasi nəticə əldə etmək olar. Türk dövlətləri siyasi həmrəylikdən təşkilati yüksəlişə keçid mərhələsinə qədəm qoyublar. Onlar TDT-nin inkişafını birmənalı olaraq ölkələr arasında siyasi həmrəyliyi nail olmağa görə

üzvləri arasında əlaqələr imkanının daha da genişlənməsi ilə bağlıdır.

Sonuncu iki tezisdən məntiqi olaraq TDT üçün strateji əhəmiyyətli bir məsələ də aktuallaşır. Biz sərmayə qoyuluşu üçün xüsusi fondun işə başlanması nəzərdə tutulur. Azərbaycan Prezidenti bununla bağlı bəyan edib ki, "Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur".

Yuxarıda vurğuladığımız özəl-liklər təsdiqləyir ki, TDT müasir təşkilatlardan təşkilatlanma və fəaliyyət əlaqələrinə görə ciddi surətdə fərqlənir. Budapeşt Zirvə görüşü həm bu tezisə əsaslıdır, həm də türk birliyinin yüksək perspektivlərə malik olduğunu sübut etdi. Bununla da TDT özünün yeni mərhələsinə qədəm qoymuş oldu.

Kamal ADIGÖZƏLOV,  
beynəlxalq münasibətlər üzrə ekspert



# Azərbaycanın xarici siyasətinin uğurları

## ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir

Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Ölkəmiz böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı maraqlı və hörmət prinsipləri əsasında əlaqələr qurur. Qarşılıqlı etimad mühitinin qorunması əsasdır. Eyni zamanda Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı inkişaf səviyyəsi özündə bir çox məqamları ehtiva edir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın 28 May - Müstəqillik Günü ilə bağlı dövlət başçısı İlham Əliyevə təbrik məktubunda da qeyd olunduğu kimi, Amerika Azərbaycan ilə əlaqələrini terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşusu ilə sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığını yüksək qiymətləndirir. "Diplomatik münasibətlərin qurulduğu otuz ildən artıq müddətdə əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. ABŞ Prezidenti belə bir əminliyi ifadə edir ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək. ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır", - deyərək əlavə edib.

Deputat qeyd edib ki, göründüyü kimi, Trump administrasiyası övvəlki dövrlərdən fərqli olaraq Azərbaycanla daha sıx əlaqələr qurmaq, pragmatik siyasət aparmaq niyyətindədir. Övvəlki Bayden və Blinken rəhbərliyinin yürütdüyü siyasət nəticəsində bu ölkə nüfuzunu itirirdi. Hazırkı mərhələdə Trump administrasiyası həm Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, həm də ABŞ-nin beynəlxalq münasibətlər sistemində yeri və mövqeyini bərpə etməyə səy göstərir.

Azərbaycanın tarixi zəfərinin yaratdığı reallıqlar fonunda regionda və dünyada artan rolundan bəhs edən V.Rəhimzadə vurğulayıb ki, regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilən Azərbaycanla əməkdaşlıq hər bir ölkə üçün önəmli: "Azərbaycan sabitləşdirici aktora çevrilib, təhlükəsiz ölkə kimi nüfuz qazanır, atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Dövlət başçısı İlham Əliyev yeni dövrə qədəm qoyan Azərbaycanın xarici siyasətinin əsas hədəflərini belə açıqlayıb ki, bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpə edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilo mövcud olmadığımız bölgələrdə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, önəmli tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək".

Əsmər QARDAŞXANOVA,  
"Azərbaycan"

Bu gün dünyanın geosiyasi mənzərəsi heç də ürəkəcan deyil. Müxtəlif coğrafiyalarda qaynar ocaqların, müharibələrin mövcudluğu, həmçinin yeni təhdidlərin artması bəşəriyyəti ciddi sınaqlar qarşısında qoyur.

Yaxın Şərqdə yaşanan münasibət, Rusiya-Ukrayna müharibəsi, məcburi assimilyasiyaya aparılan yəncə neokolonializm təcrübəsinin davam etməsi vəziyyətin heç də ürəkəcan olmadığını göstərir. Şükürlər olsun ki, bu arzuolunmaz geosiyasi arxitektura fonunda Azərbaycanda siyasət sabitlik var. Regionun lider dövləti kimi Azərbaycan daxili sabitliyini əzmlə qoruyub saxlayır və durmadan inkişaf etdirir. Təbii ki, bu sabitliyin qorunmasını şərtləndirən ən mühüm məsələ dövlətin liderinin yürütdüyü siyasətdir.

Həyata keçirdiyi tam müstəqil siyasətə Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev hadisələri düzgün analiz etmək, doğru qərar vermək bacarığı, uğurlu diplomatiyası ilə Azərbaycanı həm də dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Bunun yeganə səbəbi İlham Əliyevin sözüünə sadıq lider olduğunu dəfələrlə göstərmişdir.

Müasir dünyanın acı reallıqları fonunda İlham Əliyev elə də böyük olmayan dövləti - Azərbaycanı beynəlxalq siyasətin subyektdən onun mühüm aktoruna çevirib. Qlobal təhlükəsizliyin, o cümlədən qitəmədə enerji və nəqliyyat təhlükəsizliyinin təminatında Azərbaycanın rolu misilsizdir. Azərbaycan dünyaya təkcə neft və qaz deyil, eyni zamanda multikultural dəyərlər ixrac edir.

Çoxvektorlu və ya balanslaşdırılmış xarici siyasət strategiyası Azərbaycanın markasına çevrilib desək, yanılmıyırıq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hər kəsə öz milli maraqlarına əsaslanan münasibət qurmağa yönəlmis çoxtərəfli xarici siyasət kursu Azərbaycanı dünyada söz sahibi edib.

Təkcə son illərdə Azərbaycanın xarici siyasətinin uğurlarına nəzər yetirək, aydın şəkildə görə bilərik ki, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıq etmək istəyən dövlətin sayı artmaqdadır. Həmçinin Azərbaycan da bir çox böyük dövlətlə strateji tərəfdaşlığını gücləndirməkdə maraqlıdır.

Ümumiyyətlə, son illərdə Azərbaycanla strateji tərəfdaş ölkələrin sayı artır, müttəfiqlərinin coğrafiyası genişlənir. Bütün dünya Azərbaycanın necə dəyişdiyini, necə sürətlə inkişaf etdiyini görür.

Bu gün İlham Əliyev şəxsiyyətinə, liderliyinə, geosiyasi, geoqitəsadi miqyasda nəzər yetirək, görürük ki, o, təkcə Azərbaycanın, Qafqazın alternativsiz lideri deyil, ümumiyyətlə, dünya miqyasında tanınan qlobal liderliyi etiraf olunan böyük şəxsiyyətdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan-



## Zəfər diplomatiyası

### İlham Əliyevin müstəqil siyasəti Azərbaycanı global çağırışlara cavab verən ölkəyə çevirib

Elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin tədbirlərə dəvət edilməsin və orada müasir dövrün çağırışları, mövcud qlobal problemlərin həlli yolları barədə fikirlər səsləndirməsin, təkliflərini irəli sürməsin. Yəni İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən global hadisələr zamanı qətiyyətli mövqeyi nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri global miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu misal olaraq İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüsləri, dəyərli təklifləri göstərmək olar.

Bütün bunlarla yanaşı, Azərbaycan həm də mühüm global konfransların, forumların, toplantıların, idman yarışlarının keçirildiyi məkən kimi də tanınmaqdadır. Elə ay yoxdur ki, ölkəmizdə, xüsusən də Bakıda hər hansısa mötəbər tədbir keçirilməsin. Bütün toplantılara ən yüksək səviyyədə evsahibliyi etmək isə Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə böyük töhfə verir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan-

da keçirilməsi isə həm ölkəmizin, həm də İlham Əliyevin global nüfuzuna verilən ən dəyərli qiymət idi. Azərbaycan gözənilmədiyi kimi, COP29-a çox yüksək səviyyədə evsahibliyi etdi. Dünyanın diqqəti 10 gün Azərbaycanla yönəldi. Sammitin yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqda bərabər, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirirdi.

Məhz İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın yüksəlişi, artan rifahı, dünyada mühüm rolunu təmsil edən tendensiyalar fonunda daha aydın görünür. Bu gün dünyanın əksər dövlətlərində iqtisadi böhran, sosial gerilik, tənzümlənmiş vəziyyət var. Bütün bunların müqabilində isə İlham Əliyevin Azərbaycanında nə iqtisadi böhran, nə sosial gerilik, nə də tənzümlənmiş vəziyyət var.

İlham Əliyev ötən 22 illik fəaliyyəti dövründə məhz ölkə üçün tələp, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilib, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar vətəndaşların rifahının yüksəlməsinə, cəmiyyətin mədəni yüksəlişinə və birliyinə xidmət edib. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraqları və mənafehlərini ümumi bir

nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindən biri kimi qiymətləndirilir.

İlham Əliyev Azərbaycanı dünyanın kosmik ölkələr ailəsinin üzvü edib. Hazırda orbitdə Azərbaycanın 3 peyki mövcuddur. Ölkə lideri qlobal transmilli layihələrin müəllifi kimi Azərbaycanı "Şərq-Qərb", "Şimal-Cənub", "Orta dahliz" kimi mühüm beynəlxalq nəqliyyat-transit layihələrinin fəal iştirakçısına çevirib. Həmin transmilli layihələr regionda tamamilə yeni mənzərə yaradıb. Azərbaycan regionun enerji və nəqliyyat xəritələrini yenidən tərtib edib.

Bütün sahələrdə əldə olunan uğurlar beynəlxalq təşkilatların hesablarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikamızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.

Bir sözlə, dövlət başçısı yürütdüyü siyasətlə 22 il ərzində 200 illik erməni xülyasına, 30 illik münasibətə son qoyub. Azərbaycanın suverenliyini tam təmin edən, ölkəni qloballaşan dünyada təhlükəsizlik adına çevirən bir siyasəti Zəfər diplomatiyası da adlandırmaq olar.

Rəşad BAXŞƏLİYEV,  
"Azərbaycan"

## Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni reallıq yaradır

Dünya nizami özünün çətin dövrünü yaşamaqda davam edir. Güclü ölkələr zəiflər üzərində hökmranlıqlarını həyata keçirməyə çalışırlar. Eyni zamanda bir yerdə böyük bir güc kimi çıxış edən bloklar arasında da fikir ayrılıqları dərinləşir. ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra təbii olmağa başlayan rüsum siyasəti, NATO-nun maliyyələşdirilməsi üçün iştirakçı ölkələrə ÜDM-in 5 faizini müdafiəyə ayrılmalı olduğu ilə bağlı səsləndirilən fikirlər dünya təhlükəsizlik sisteminə də qırılmaz başlandıqını göstərir.

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, belə çətin dünya nizamında Azərbaycan, Türkiyə və Pakistan qarşılıqlı və birliyi yeni siyasi, iqtisadi və hərbi güc kimi yeni reallıq yaradır: "Ölkəmizin həm də özünə qarşı baş vermiş münaqişələrdə öz gücləri ilə qalib gələrək ədalətli bərpə edə bilməmişlər. Məsələn, Azərbaycan 44 günlük Vətən müharibəsində ərazilərində 30 illik erməni işğalına son qoydu və 20 sentyabr 2023-cü ildə keçirilmiş antiterror tədbirləri ilə öz ərazilərinin suverenliyini tam şəkildə bərpə etdi. Türkiyə də uzun sürən terrorçuluğa qarşı mübarizədə qalib gəlib. Pakistan isə bu il may ayının əvvəlində Hindistan tərəfindən moruz qaldığı hücumda qalib çıxdığını bəyan etdi. Bu gün üç qalib ölkə bir yerdədir, qarşılıqlı və əməkdaşlığını dərinləşdirir. Bu mübarizədə ölkələrimizin bir-birinin yanında olması qələbələrə qazanılmasında böyük əhəmiyyət daşıyır. Birliyimiz bizi beynəlxalq təzyiqlərdən qoruyur və pozulmuş hüquqlarımızın inamla bərpə edilməsinə yol açır. Üç ölkə çətin və sevincli günlərdə bir yerdədir".

Deputat deyir ki, 28 May - Azərbaycan Müstəqillik Günündə bayram bizimlə bir yerdə qeyd etmək üçün Türkiyə və Pakistan liderlərinin azad Laçına gəlmələri və birlikdə dünyaya mesajların verilməsi sarsılmaz birliyin təsdiqidir.

Onun sözlərinə görə, 28 mayda Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistanın dövlət başçıları arasında ikinci Zirvə görüşü və Müstəqillik Günü hərəkatının tədbirlərində iştirak tarixi rəmzi xarakter daşımaqda strateji əhəmiyyətə malik hadisədir. Üç qarşılıqlı ölkə birlikdə daha güclüdür. Ölkələrimizin 360 milyon əhali var və 1,7 trilyon dollardan çox ÜDM-ə malikdir. Bu, böyük global gücdür. Türkiyənin müdafiə sənayesi yüksək inkişaf edib. Türkiyə ordusu dünya ordularının gürümünü 8-ci yerdədir. Pakistanın ordusu isə 12-ci yerdə qərarlaşıb. Pakistan həm də nüvə ölkəsidir. Ölkələrimizin bir-birinə verdiyi mədəni və siyasi dəstək haqq işimizi inamla həyata keçirməyə yol açır.

A.Badamov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Türkiyə və Pakistan yanımızda olduqlarını bəyan etdilər: "Hindistan-Pakistan münaqişəsi zamanı da Azərbaycanla Türkiyə eyni mövqedən çıxış etdi. Bizim bir yerdə olmağımız gücümüzü artırır. Ölkələrimiz hərtərəfli əməkdaşlığını genişləndirir. Azad Laçında keçirilən bayram tədbirlərində həm üç ölkənin milli musiqilərinin səsləndirilməsi həm də mədəniyyət sahəsində həmrəyliyin nümayişidir. Prezident Ərdöğənin "üç millət, bir dövlət", Baş nazir Şahbaz Şərifin "bir qəlbin üç ruhu" fikirlərinin arasında böyük mənalar dayanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdöğənin Laçında Səməd Vurğunun şeirini oxuyaraq, "El bilir ki, sən mənim sə" deməsi də dünyaya bir mesajdır".

Üç ölkənin Zirvə görüşləri keçirməklə global nizamda yeni reallıq yaratdığı deyən deputat əlavə edib ki, bu üçlü modelin gələcək perspektivləri çox genişdir. Azərbaycan, Türkiyə və Pakistan arasında dostluq və birliyin möhkəmlənməsində liderlərin rolu, xüsusilə qeyd olunmalıdır. Hər üç ölkənin lideri həm ölkə ictimaiyyəti arasında, həm də beynəlxalq siyasətdə sözlü və çəkisli mədəniyyətə malik dövlət başçısıdır. Biz birliyimizlə növbəti ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə xidmət edirik, həm də regional və global təhlükəsizliyin təminatına, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə veririk. Liderlərimiz dünyada baş verən münaqişələrin diplomatik müstəvidə həll olunması üçün təşəbbüslər ilə çıxış edirlər. Məsələn, Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün danışıqların aparılmasına ən məqbul məkən İstanbul seçilir. Bu, sülhpərvər niyyətin bir daha ifadəsidir. Azərbaycan və Türkiyənin orşaya gətirdikləri beynəlxalq dəhlizlər Asiya ilə Avropa arasında daşımaların həyata keçirilməsində əhəmiyyətli rol oynamaqda davam edir. Pakistan da qonşu dövlətlərin açıq dənizlərdə daşımaların həyata keçirilməsinə dəstək verir.

A.Badamov sonda qeyd edib ki, üç ölkənin qarşılıqlı və birliyi global əməkdaşlığa və təhlükəsizliyə əncaq töhfələr verir.

Ə.QARDAŞXANOVA,  
"Azərbaycan"

# "Laçın Zirvə görüşü mahiyyətə yeni bir geosiyasi arxitekturanın təməlidir"

"Prezident İlham Əliyev işğaldan azad edilmiş Laçında mayın 28-də - Azərbaycanın Müstəqillik Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdöğən və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdü. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli Zirvə görüşü təkcə rəsmi mərasim deyil, həm də Cənubi Qafqaz və onun hüdudlarından kənara təsir edəcək dərin geosiyasi proseslərin əksi idi.

Zirvə görüşü bir-birinə bağlı üç strateji axının - orta q mədəni kimlik, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın təməli idi. Liderlər çıxışlarında Türk mədəniyyətinə və İslam irsinə əsaslanan, eyni zamanda müasir və realist siyasi gündəliyi malik bir orta q kimliyi vurğuladılar. Prezident Əliyevin açılış nitqi suverenlik, ərazi bütövlüyü və kollektiv təhlükəsizlik kimi ümumi dəyərlərə əsaslanan "əbədi qarşılıqlı" ideyasını bir daha təsdiqlədi. Bu görüş sadəcə diplomatik jest deyildi. O həm Rusiya, həm də Qərbin təsirinə qarşı çoxqütblü və müstəqil bir yanaşmanın təzahürü idi. Türkiyənin vasitəçisi rolu onun regional ambisiyalarını Azərbaycanın orbitinə bağlayır. Pakistanın iştirakı isə Cənubi Asiya ilə həmrəyliyin göstəricisidir və bu minitəfaqın təsir dairəsini Bənqal körfəzinə qədər genişləndirir".

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yəhudi media mərkəzinin politoloqu Rüstəm Tağızadə söyləyib. O qeyd edib ki, enerji və nəqliyyat sahələrində Zirvə görüşündə əsas müzakirə mövzularından biri olub: "Prezident İlham Əliyev Azərbaycanın Türkiyəyə 20 milyard dollar sərmayə qoyduğunu, Pakistanın isə 2 milyard dollarlıq layihələrini maliyyələşdirməyə hazır ol-



duğunu bildirdi. Ərdöğən son dərəcə strateji aspekti təşkil edən nəqliyyat sahəsində "İnkişaf Yolu", "Orta Dəhliz" və "Şimal-Cənub nəqliyyat dəhlizi" kimi layihələrə birlikdə töhfə verəcəklərini qeyd etdi. Bu infrastruktur təşəbbüsləri Türkiyə və Pakistan bazarlarını Azərbaycanın qaz məmələri və Xəzər İmanları ilə birləşdirərək, Rusiya və İrandan yan keçən yeni qitələrarası ticarət arteriyasının əsasını qoyur. Bu, Süveyş və Bosfor kimi dəniz

marşrutlarından və İran-Rusiya dəhlizlərindən asılılığı azaltmaqda daha sabit alternativ təklif edir".

Təhlükəsizlik sahəsində də əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyən politoloq bildirib ki, Prezident İlham Əliyev birgə hərbi təlimlərdən və texnologiyalı layihələrdən danışıb.

"Süni intellekt, kibertəhlükəsizlik və kosmik texnologiyalar kimi yüksək texnologiyalı sahələrdə əməkdaşlıq da gündəmə gətirilib. Bu isə önəmli təhlükəsizlik modellərindən forqlı olaraq gələcəyə yönəlik strateji qarşıya yarıdır.

Bu üçtərəfli təhlükəsizlik mexanizmi NATO və KMTM kimi klassik ittifaqlara alternativ olaraq meydana çıxır. Azərbaycan bu çərçivədən Rusiyanın təsirini balanslaşdırmaq üçün istifadə edir, Türkiyə NATO-dan kənarda öz mövqeyini gücləndirir, Pakistan isə Çin və ABŞ-nin təsirindən kənarda yeni müdafiə tərəfdaşlığı axtırır", - deyərək Rüstəm Tağızadə vurğulayıb.

Onun sözlərinə görə, Moskva bu üçtərəfli blokun Cənubi Qafqazdakı mövcudluğunu öz maraqları üçün çağırış kimi qəbul edir. Ermənistanla təhlükəsizlik münasibətlərini davam etdirməsinə baxmayaraq, Rusiya indi diversifikasiya etməyə çalışan güclü üçlüklə qarşı-qarşıya. Brüssel və Vaşinqton isə bu "Ankara-Baki-İslamabad oxunu" diqqətlə izləyir. Onlar bu təşəbbüsün anti-qərb bloklaşması yaradacağından narahatdır. Lakin Avropa üçün də bu dəhlizlər enerji və təchizat təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

"Laçında baş tutan Zirvə görüşü, sadəcə, siyasi simvolizm deyil, həm də mahiyyətə yeni bir geosiyasi arxitekturanın təməlidir. Azərbaycan, Türkiyə və Pakistan enerji, nəqliyyat və təhlükəsizlik sahələrində tələblərini birləşdirərək Avrasiya məkanında həm Rusiyanın təsirini, həm də Qərbin üstün mövqeyinə meydan oxuyan yeni bir dövrə qədəm qoyurlar", - deyərək politoloq qeyd edib.

## 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür



## Mehriban xanım Əliyevanın himayəsi ilə...

Birinci vitse-prezident valideyn himayəsindən məhrum uşaqların ən böyük hamisidir

**Bir evdən danışırıq: geniş, işıqlı, rahat, səliqəli, ya-taqları yumşaq, yeməkləri dadlı... Divarları başdan-baş rəsm əsərləri ilə bəzədilmiş bu evdə o qədər oyuncaq var ki, sanki nağıllar aləmidir...**

Bu evin kənarından içəri addım atandan etibarən fərqli aurya bürünürsən...

Bu ocağın işığına yığışan bir-birindən yaraşıqlı, qabiliyyətli müxtəlif yaşlı oğlan və qızlarla tanış olanda sözün əsl mənasında heyran qalmaya bilmirsen...

Etdikləri rəqslərə, çökdiqləri rəsmərə, toxuduqları xalçalara baxanda, yazdıqları şeirlərə, oxuduqları mahnılara qulaq asanda yaşları az da olsa, bu uşaqların hər birinin necə böyük ürəyə sahib olduğuna şahidlik edirsən...

Təhsildə qazandıqları uğurlarla, nailiyyətlərlə sevinən bu uşaqların şadlığına sən də qoşulursan və o an istər-istəməz ürəyindən sevinc və qüssə hissələri eyni anda keçir...

Amma bu evin valideyn himayəsindən məhrum olan uşaqlar üçün mənəvi rahatlıq, ruhi dinclik tapdıqları, doğmaları gördükləri isti ocaq olduğuna əminlik bütün kədərli hissələrinin üstündən xətt çəkir...

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindən danışırıq. O müəssisə ki daim Birinci vitse-prezident, Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb və Mehriban Əliyevanın iştirakı ilə açılışı həyata keçirilib.

### Xilas edilmiş bir uşağın təbəssümü

Düz 21 ildir ki, Mehriban xanım Əliyeva digər bu tipli müəssisələrlə yanaşı, 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin valideyn himayəsindən məhrum sakinlərinə də ana qayğısı, nəvazisi göstərir. Mehriban xanım mütəmadi olaraq bu müəssisəyə baş çəkir, uşaqlarla görüşür, onların problemləri ilə maraqlanır, sağlam böyümələri üçün hərtərəfli kömək edir. Uşaqların təhsil almaları, həyatda öz yollarını tapmalarına görə malik olduqları bacarıqlarını inkişaf etdirmələri istiqamətində dəstək göstərir, gələcək həyata daha sağlam qədəm basmalarını üçün onları ruhlandırır. Əlamətdar günlərdə, bayramlarda, hətta öz ad günündə belə uşaqları hədiyyələrlə sevindirməyi özünün mənəvi borcu sayır. O da təsadüfi deyil ki, Mehriban xanım "Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəşə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədr, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir da-

ha sevinmək istəyirəm. Bu, mənəm seçimidir" deyir...

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə adıçəkilən müəssisəyə reportajə yollandığımızda da uşaq evinin sakinləri özlərinə doğma, öziz, mənəvi ana bildikləri Mehriban xanım Əliyevaya bir müddət əvvəl görüşmələrinin xoş təəssüratları içərisində idilər.

Uşaq evinin müxtəlif yaşlı, güllürlüzlü şən balaları Mehriban xanımın bu müəssisəyə qonaq gəlməsindən, onları doğma övladları kimi qucaqlayıb öpməsindən, həmsöhbət olmasından, təqdim etdikləri rəqslərə, mahnılara necə maraqla tamaşa etməsindən sevinclə danışırdılar.

"Mehriban xanım evimizə qonaq gəlmişdi. Onun qarşısında rəqs edəcəyim üçün çox həyəcanlı idim, amma Mehriban xanım bizimlə elə doğma rəftar etdi ki, həyəcanımı tamamilə unuttum. Mehriban xanım bizə çoxlu hədiyyələr, oyuncaqlar da götürmüşdü... Həmin gün biz çox sevinдик, öyləndik...", - deyərək uşaq evinin 9 yaşlı sakinini Adəm sevinclə təəssüratlarını bölüşür...

### Heydər Əliyev Fondunun qayğısı

1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 1950-ci illərdə tikilmiş və uzun illər təmir edilmədiyindən yarasız hala düşmüş binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb və Mehriban Əliyevanın iştirakı ilə açılışı həyata keçirilib.

2023-cü ilin yay mövsümündə fond tərəfindən burada yenidən yüksək səviyyədə təmir işləri həyata keçirilib.

Sosial xidmət müəssisəsində uşaqlara peşə qabiliyyətinin öyrədilməsi və əl işləri ilə bağlı inkişaf etmələri üçün hər cür şərait yaradılıb. Xalçaçılıq, tikmə, rəssamlıq, rəqs və digər dərəcəli uşaqların müxtəlif peşələrə yiyələnmələrinə imkan verir. Fondun dəstəyi ilə uşaqların əl işləri mütəmadi olaraq sərgilənir və bu, uşaqlar üçün böyük motivasiyə olur. 2015-ci ildə Müasir İncəsənət Muzeyində uşaqların əl işlərindən ibarət sərgi təşkil edilmiş və orada 500 adda əl işi sərgilənib.

Heydər Əliyev Fondu burada yaşayan yeniyetmələrin ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür.

2017-ci ildə uşaq evinin iki sakinini - Yasəmən və İbrahim ailə həyatı qurublar. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş və gənclərə mənzil və avtomobil hədiyyə olunmuşdur.

Vurğuladığımız kimi, birinci xanım Mehriban Əliyeva 2004-cü ildən etibarən dərəcəli 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsini ziyarət edib. 2006-cı ildə isə Prezident İlham Əliyev bu sosial xidmət müəssisəsində məxərəyə qarşı peyvənd kampaniyasında iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ilin apreldə Nizami rayonundakı 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində olublar.

Müəssisənin sakinləri öziz qonaqları Mehriban Əliyeva və Leyla Əliyevanı şeir, mahnı və ədəbi proqramla qarşılayıblar.

### Doğma mühit

Hazırda 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin 97 nəfər sakinini var və onların 57 nəfəri məktəbdədir.

Öyrənirik ki, bu il 9-cu sinfi bitirən Məmməd adlı şagird çox sevdidiyi bərbərlik ixtisası üzrə peşə məktəbinə gedəcək. Həminin Maral və Nuray adlı şagirdlər Azərbaycan bölməsi üzrə, Aydan isə rus bölməsi üzrə məktəbdən məzun olurlar. Hər üç məzun təhsillərini davam etdirmək niyyətindədir. Maral tibb kollecində təhsil almaq istəyir. Nuray və Aydan isə incəsənət sahəsinə yönəliblər.

Bu yaxınlarda isə müəssisənin benefisiarı Aysu Namazova mükafata layiq görüldü. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən IX-XI sinif şagirdləri arasında təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsində ikinci yeri tutub.

Müəssisənin psixoloqu Nərgiz Dadaşovanın sözlərinə görə, burada təhsilini başa vuran hər bir məzun ali məktəblərə daxil olmaq, yaxud sevdikləri peşələr üzrə təhsillərini davam etdirmək üçün qarşısına məqsəd qoyur və bu istiqamətdə həvəslə çalışır: "Müəssisədə kiçik yaşlardan onlarda bu istək yaradılır və inkişaf etdirilir. Onlar sərbəst şəkildə ixtisas seçmələri edilir. Biz də hazırlıqlar, imtahanlar və sair işlərdə onların yanında oluruq, uşaqlara mənəvi dəyər veruruq.



Hazırda da həyəcanla bulki məzurlarımızın noticələrini gözləyirik".

Psixoloq qeyd etdi ki, uşaq müəssisəyə addım atdığı andan onun üçün elə mühit yaradırlar ki, o özünü yad yox, doğma hiss etsin: "Uşaqlar daha çox tədbirlərə yənləndirilir və o artıq burada öz yerini tapır, xüsusi qabiliyyəti və bacarığı varsa, o yəndə inkişaf etməyə başlayır. Müəssisədə uşaqların təhsillərinə xüsusi diqqət yetirilir. Bilirsiniz, uşaq özünü o zaman tənha hiss edir ki, ona diqqət, qayğı göstərilməsin. Əgər o uşaq bilirsə ki, qayğı ilə əhatə olunub və bütün nəzərlər onun üzərinə yənləndirilib, o da fəallıq və başqa fikirləri arxa plana, bilik və bacarıqları, göstərdikləri səyləri, uğurları isə önə keçirir. Onların on kiçik uğurlarına da sevinirik və qiymətləndiririk. Bu da uşaqlara ayrıca motivasiyə verir, özlərini doğma məkənda hiss edirlər. Doğru mühitdə dostlarının əhatəsində olduqlarını bilirlər".

Öyrənirik ki, 3-5 yaş aralığındakı 1-ci qrupdakı uşaqların təlim-təربiyəsi ilə Terminə Əhmədova məşğul olur. O, şipşirin balalara məşğələlər keçir, açıq havada yaşlarına uyğun oyunlar təşkil edir, nağıl, şeir danışır...

### Uşaq dünyası

Uşaq evinin rəsm otağında əsl sənət ab-havası hökm sürür. Məhbərlərin üzərindəki hazır rəsm-

lərə rəqsin sirlərini öyrədirdi. Mədəniyyət və İncəsənət Universitetini bitirən Azər artıq neçə ildir ki, bu uşaq evinin "Azəri" mahnı və rəqs ansamblının bədi rəhbəri, xoreoqrafı kimi çalışır.

1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin direktoru Nərminə Zöhrəbova söylədi ki, bu müəssisənin bütün uğurları Heydər Əliyev Fondunun dəstəyi sayəsində mümkündür: "Hər zaman fondun, şəxssən Mehriban xanım Əliyevanın diqqətindəyik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mütəmadi olaraq uşaqların görüşünə gəlir, onlarla söhbət edir, hər birinin istək və arzularını dinləyərək böyük sayə onları yerinə yetirməsinə çalışır. Hətta Leyla xanım buradakı uşaqları adbaad tanıyır".

Direktor qeyd etdi ki, fondun dəstəyi ilə xeyli sayda uşaq müxtəlif tibbi əməliyyatlardan keçib. 2023-cü ildə 15 yaşlı olan Aydan onurğa sütunundan əməliyyat olunub.

Onu da öyrəndik ki, hər iki valideyni itirmiş uşaq məzun olduqdan sonra Sosial Xidmətlər Agentliyi tərəfindən evlə təmin edilir. Hər heftənin bazar günü isə 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində "görüş günü" keçirilir.

İndiyə qədər qanunauyğun şəkildə uşaqlardan bir çoxu öz bioloji atasına qayıtlar, himayədar ailəyə verilib, övladlığa götürüldü.

### Bayram arzusu

Bəli, bir neçə saat ərzində biz də bu isti məkəna qonağı olduq. Doğmalığın, mehribanlığın hökm sürdüyü bu evdə gözəl, yaraşıqlı, bilikli, istedadlı uşaqlarla həmsöhbət olmaq, onların böyük həvəslə ərsəyə gətirdikləri, hər biri fərqli duyğunun - sevginin, nisgilin, sevincin tərənnümü olan rəngarəng əl işləri baxmaq, uğur hekayələrini dinləmək insanı o qədər təsirləndirir, xoş hisslərə bürüyür ki...

Bir daha əmin olduq ki, 1 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsi valideyn himayəsindən məhrum uşaqların mənəvi rahatlıq, ruhi dinclik tapdıqları doğma məkəndir.

Lakin dünyadakı heç bir nəsnənin, yaradılan şəraitin ailə istiliyini əvəz edə bilmədiyini də danılmaz gerçəklikdir. Elə Mehriban xanım Əliyeva da hər zaman bu həssas məqamı vurğulayıb ki, ən gözəl təmir olunan uşaq evi, ən müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz...

Bu bayram günündə də arzumuzdur ki, qoy dünyadakı heç bir uşaq ata-ana həsrətini, ailə özləmi ilə sınağa çəkilməsin...

Yasəmən MUSAYEVA,  
İlham BABAYEV (foto),  
"Azərbaycan"



## 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

## Elə bir dünya quraq ki...

Uşaqlar həyatın ən təmiz, ən saf rəngləri, sabahın səsi, gələcəyin nəfəsidir. Uşaq gülüşü Tanrının insanlara bağışladığı ən gözəl musiqidir. Yazıçı Viktor Hüqo çox yaxşı deyib: "Körpə qülgütsindən tənənəli himn yoxdur". Bu "himn"də olduğu kimi, uşaqların gülüşündə də nə saxta, nə də hiylə var. Sanki baharın ilk çiçəkləri kimi açılır onların gülən üzləri. Saf baxışları ilə dünya bir anda gözəlləşir, yumşalır, isinir.

Uşaqlar yalnız ailənin deyil, bir millətin, bir xalqın, bütöv bir bəşəriyyətin ümidi, dayağı, sabahıdır. Onların hər biri içində sevgi, inam, saf xəyallar gizlənən bir xəzinədir. Və bu xəzinəni qorumaq, onu sevgi ilə, mərhəmətlə əhatə etmək bizim borcumuzdur. 1 İyun - Uşaqların Müdafiəsi Günü məhz bu dəyərin, yəni uşaq müqəddəsliyinin və onun həyatdakı yerinin önə çəkildiyi bir gündür. Bu gün təqvimdə sadəcə bir tarix deyil, eyni zamanda dünyanın bütün uşaqları üçün açılmış bir ümid qapısıdır. Bu qapının arxasında sevgi var, qayğı var, onların hüquqlarına hörmət var.

Uşaq hüquqları təbii ki, sadəcə qanun kitablarında yazılan quru sətirlər deyil. Bu hüquqlar hər bir körpənin layiq olduğu yaşamaq, sevlənmək, qorunmaq və inkişaf etmək haqqının ifadəsidir. Uşaq zəif, müdafiəsiz bir varlıq deyil, oksi, onun hər anı, hər arzusu cəmiyyətin diqqətində və qorumasında olmalıdır. Beynəlxalq səviyyədə uşaq hüquqlarının müdafiəsi məsələsinə ilk dəfə 1925-ci ildə Cenevrədə keçirilən "Uşaq Rifahı üzrə Ümumdünya Konfransı"nda diqqət ayrılıb. 1950-ci ildən isə 1 İyun rəsmi şəkildə Uşaqların Müdafiəsi Günü kimi qeyd olunmağa başlayıb. Bu gün dünyaya bir mesaj verir: hər bir uşaq dəyərlidir! Daha sonra 1989-cu ildə BMT Uşaq Hüquqları Konvensiyasını qəbul edərək, bu prinsipləri beynəlxalq

xalq hüquq səviyyəsinə qaldırıldı. Həmin sənəd uşaqların yaşamaq, təhsil almaq, zorakılıqdan qorunmaq və cəmiyyətdə iştirak etmək kimi əsas hüquqlarını tanıyır və müdafiə edir.

Azərbaycan da bu müqəddəs missiyaya biganə qalmayıb. Müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz uşaq hüquqlarının qorunması sahəsində bir sıra ciddi addımlar atıb. 1992-ci ildən etibarən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Bu sənəd əsasında ölkəmizdə uşaq siyasəti tədricən sistemləşdirilib, hüquqi bazalar möhkəmləndirilib. Ölkəmizdə uşaqların təhsili, sağlamlığı, sosial müdafiəsi istiqamətində dövlət proqramları həyata keçirilib. Onların hüquqları ilə bağlı 2009-cu ildən Uşaq hüquqları üzrə müvəkkil (ombudsman) fəaliyyət göstərir. Bu təsisat uşaqların hüquqlarını müdafiə etmək və səslərini cəmiyyətə çatdırmaq baxımından əvəzolunmaz bir qurumdur.

Bu gün müstəqil Azərbaycanın hər bir guşəsində uşaqların sağlamlıq, qayğısız böyüməsi üçün maksimum şərait mövcuddur. Dövlət proqramları, sosial layihələr, təhsil və səhiyyə sahəsində atılan addımlar uşaqlarımızın hüquqlarını təmin etməyə yönəlib. Ölkəmizdə hər bir uşaq öz hüquqlarından məhrum olmadan sevgi və diqqət içində xoşbəxt yaşamaq haqqına malikdir. Uşaq xoşbəxtliyi

təkcə maddi təminat deyil. Bu, ilk növbədə onların ruhunun, düşüncələrinin, yaradıcı potensiallarının sərbəst inkişafıdır. Oyun oynamaq, öyrənmək, xəyal qurmaq, dostluq etmək, özünü ifadə etmək uşaqlığın ən dəyərləri, ən unudulmaz nəmötəridir. Azərbaycan uşaqları bu nəmötərdən məhrum qalmamalı, hər biri öz istedadını sərgiləmək, potensialını açmaq üçün şəraitlə əhatə olunmalıdır. Nə xoş ki dövlətimiz uşaq siyasəti ilə bağlı gördüyü işlərdə onların şəxsiyyət kimi formalaşmasına xüsusi önəm verir. Məktəblər, mədəniyyət və idman müəssisələri, yaradıcılıq mərkəzləri uşaqların inkişafı üçün geniş imkanlar yaradır. Uşaqların hüquqları və təhlükəsizliyi daim qorunur, zorakılıq və ayrı-seçkiliyə qarşı ciddi tədbirlər görülür.

Uşaqlarımızın daha bir xoşbəxtliyi milli-mədəni dəyərlərə, qədim ənənələrə bağlıdır. Övladlarımız kiçik yaşlarından doğma torpağa və xalqına sevgi ilə bağlanırlar, mədəniyyətimizi, tariximizi öyrənir, xalqımızın qəhrəmanlıq dastanları ilə böyüyürlər. Bu, onların kimliyini möhkəmləndirir, özünəinamı artırır və güclü addımlarla gələcəyə irəliləməyə ruhlandırır. Təbii ki, uşaq xoşbəxtliyinin ən birinci və ən vacib amili ailədir. Danılmaz faktirdir ki, ailə uşaq üçün ən möhkəm, ən isti sığınacaqdır. Hər bir körpənin ilk dünyası, ilk sevgi yeri, ilk təlim məkanı ailədir. Ailədə böyüyən uşaqların xoşbəxtliyi isə təkcə maddi təminat və rahatlıqla ölçülmür. Onlar valideynlərinin, nənə-babalalarının sevgisi ilə böyüyür, milli adət-ənənələri, mədəni dəyərləri öyrənir, onlara bağlılıq hissi qazanırlar. Bu da uşağın dünyagörüşünün, kim-



liyinin möhkəmlənməsinə böyük təsir göstərir.

Məhz bu dünyagörüşünə malik olan, bu kimliklə şəxsiyyəti təsdiq edilən gənclər 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəsinin ən parlaq səhifələrini yazdılar. Bu müharibədə şəhid olan, qazılıq şərafəti qazanan qəhrəmanlarımızın böyük əksəriyyəti məhz uşaqlıq illərində millətin ali dəyərləri ilə tərbiyə olunan oğlan və qızlarımız idi. Onların qətiyyəti, mərdliyi və fədakarlığı sayəsində Azərbaycan torpaqları işğal-

dan azad edildi. Həmin 44 günün zəfəri Azərbaycan uşaqlarına dəyərli dərslər oldu. Bu zəfər uşaq gülüşlərinin sönməməsi, onların təhlükəsiz, azad və xoşbəxt böyüməsi üçün vacib idi.

Bu gün məktəbə sevinclə gedən, parkda gülə-gülə qaçan, bayramlarda bayraq tutub irəliləyən, "Qarabağ Azərbaycandır" deyə hayquran hər bir uşaq sadəcə sabahın ümidi deyil, həm də bir qəhrəmanlıq tarixinin canlı davamıdır. Bəlkə o uşaqlardan birinin atasının adı hansısa şəhid abidəsində yazılıb. Başqa birisinin babası müharibədən qayıdan gün bəlkə o, körpə olduğu üçün hələ ilk

kəlməsini deməmişdi. Bəlkə digər uşağın əmisi bir kəndin azadlığı uğrunda döyüşdə yaralanıb, amma başını dik tutaraq "Vətən sağ olsun" deyib... Onların qəlbində bir xatirə yaşayır: atasının sinəsindəki medallar, babasının döyüşdən danışıqdan dolan gözləri, əmisinin qururla saxladığı bayraq!

Bu gün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün təkcə bayram deyil, həm də məsuliyyət günüdür. Bu günün mahiyyəti sadəcə uşaqlara hədiyyə verməkdən ibarət deyil, bu tarix bütün dünyaya çağırışdır. Bu gün bəlkə də dünyanın hansısa bir nöqtəsində ac-

lıqdan ağlayan uşaqlar var, bəlkə də planetin başqa bir guşəsində müharibəyə qurban gedən körpə can verib. Məhz bu, uşaqların qorunması günüdür, həm də 1 İyun! Bu uşaqların həyatına dəyər vermək insanlığın borcudur. Onlara verilən sevgi, hər təbəssüm, uşaqlara doğru atılan hər addım bütöv bir cəmiyyətin gələcəyinin təməlidir.

Uşaqların gülüşünü qoruyaq, arzuladıq və birlikdə elə bir dünya quraq ki, heç bir uşaq qorxmasın, inciməsin, geridə qalmasın.

Züleyxa ƏLİYEVƏ,  
"Azərbaycan"

## Həyatımızın sevinci

## AĞDAM

Muğam Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları öncə gənc rəssamların əl işlərin-



## NAFTALAN

Şəhər icra hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Hər uşaq bir çiçəkdir!" adlı bayram tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları öncə uşaqların əl işlərindən ibarət sərgi və Ümummilli Lider Heydər Əliyevin şərafli ömür yolunu əks etdirən foto-stend-

lərlə tanış olmuşlar. Uşaq Musiqi Məktəbi xorunun ifasında Dövlət himni səsləndirildikdən sonra Ulu Öndərin uşaqlar haqqında səsləndirdiyi qiymətli fikirləri əks edən videoçarx nümayiş edilmişdir.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov uşaqları təbrik etmişdir. Bu gün Azərbaycan uşaqlarının firavanlığı, azad və xoşbəxt həyatının təməlinə Ümummilli Lider Heydər

Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dayandığını qeyd edən V. Novruzov bildirmişdir ki, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların sağlamlıq, təhlükəsiz mühitdə böyümələri istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident

dən ibarət rəsm əsərlərinə baxış keçirmişlər. Tədbir Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin yad edilməsi ilə başlamış, çıxışlarla davam etmişdir. RİH başçısı Vaqif Həsənov və digər rəhbərlər uşaqların bayramını təbrik edərək ölkəmizdə uşaqlara dövlət səviyyəsində böyük

diqqət və qayğı göstərilməsindən, baxışlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsasını Ulu Öndər tərəfindən qoyulmasından, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişlər.

Tədbir Ağdam Musiqi Kollecinin "Qarabağ" instrumental

ansamblının və rayon ərazisində fəaliyyət göstərən musiqi məktəblərinin müəllim və şagirdlərinin ifasında müxtəlif musiqi nömrələri və "Turaci" rəqs qrupunun ifaları ilə davam etmiş, təhsildə yüksək nailiyyətlər əldə etmiş, həmçinin azatmənəli ailələrdən olan bir qrup şagirdin RİH tərəfindən mükafatlandırılması ilə yekunlaşmışdır.



## CƏLİLƏBAD

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəliləbad şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Əvvəlcə uşaqların hazırladıkları əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəliləbad rayonu üzrə təhsil sektorunun müdiri İ.Zeynalov uşaqları təbrik etmiş, onlara göstərilən yüksək dövlət qayğısından danışıqmışdır. RİH başçısının birinci müavini Q.Xudaverdiyev isə çıxışında qeyd etmişdir ki, ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir və bu sahədə ölkəmizdə müxtəlif layihələr həyata keçirilir.

Sonra Ümummilli Lider Heydər Əliyevin uşaqlarla görüşlərindən hazırlanmış videoçarx nümayiş etdirilmişdir. Bayram tədbirində uşaqların iştirakı ilə hazırlanmış mahnı və rəqs nömrələri tədbir iştirakçıları tərəfindən maraqla izlənməmişdir. Sonda uşaqlara hədiyyələr təqdim olunmuşdur.



## MASALLI

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon rəhbərliyi, YAP rayon təşkilatının və RİH-in əməkdaşları idarə və müəssisələrin, eləcə də media nümayəndələri şəhər ərazisində yerləşən dövlət və özəl məktəbəqədər təhsil müəssisələri və "Günərz" Qayğı Mərkəzindəki uşaqları ziyarət etmişlər.

Rayon icra hakimiyyətinin başçısı A.Əhmədov uşaqları təbrik etmiş, onların vətənpərvər ruhda böyüməsi və hüquqlarının qorunmasının daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək məktəbəqədər təhsil



müəssisələrinin kollektivlərinə fəaliyyətlərində uğurlar arzulamışdır. Görüşdə uşaqlar hazırladıkları musiqili-oyuncu çıxışlarını təqdim etmişlər. Sonra onlara müxtəlif hədiyyələr təqdim olunmuşdur.

## ŞİRVAN

Şəhər icra hakimiyyəti, Şirvan-Salyan Regional Təhsil İdarəsi və Şirvan Şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününe həsr olunmuş tədbir keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümətov, şəhər icra hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları, şəhid ailələri, valideynlər və şagirdlərin iştirak etdikləri tədbirdə öncə məktəblilərin hazırladıkları rəsm və əl işlərindən



ibarət sərgi və müxtəlif peşə stendləri təqdim olunmuşdur.

Bayram tədbiri Şirvan şəhəri, Salyan, Bilosivar, Hacıqabul və Neftçala rayonları ümumtəhsil məktəbləri şagirdlərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.

## İqtisadiyyat və sosial həyat

## Prezident İlham ƏLİYEV:

"Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib"

Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

Azərbaycan neftinin və qazının dünyaya yolu Türkiyədən keçir. İki ölkə arasında enerji əməkdaşlığının bünövrəsi 1990-cı illərin ikinci yarısında Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyuldu. Məhz o zaman Bakı-Tbilisi-Ceyhan (BTC) neft, Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərlərinin yaranması ideyaları ortaya çıxdı və bu möhtəşəm layihələrin gerçəyə çevrilməsi istiqamətində inamlı və uğurlu addımlar atıldı.

Bu layihələr Prezident İlham Əliyev tərəfindən davam etdirildi və sonrakı qlobal layihələrə yol açdı. Bu gün Azərbaycan-Türkiyə enerji əməkdaşlığının, həm tək enerji əməkdaşlığının deyil, iqtisadiyyatın bir çox digər sahəsində qurulan uğurlu əlaqələrin bütün regiona fayda gətirməsi iki ölkənin prezidentlərinin zəkasının, uzaqgörənliyinin, təşəbbüskarlığının və əlbəttə, bir-birinə etibarlı qarşılıqlı münasibətinin nəticəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Laçında dediyi kimi, enerjiden nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə güclü əməkdaşlıqlar qurulub.

Yaxın keçmiş tarixini vurğuləşək, şahid olarıq ki, bir sıra iri enerji layihələrinə aid sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi birgə imza atıblar. Bir sözlə, son illər, hətta onilliklər geniş bir coğrafi məkanda enerji xəritəsini dəyişdirən layihələrin gerçəkləşməsi yollarında Azərbaycan və Türkiyə birgə addımlayıb.

Təsədüfi deyil ki, bu günlərdə Laçında görüşlərdə də həmin məsələ bir daha vurğulandı. Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş nazirinin Zirvə görüşündə dövlətimizin başçısı dedi: "Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sarmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoyub, Pakistan iqtisadiyyatına 20 milyard ABŞ dolları qoyub, Azərbaycan Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsini dəyişib. Ölkəmiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol əldə etmişdir və bu gün bərpaulunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələr start verilib".

Əməkdaşlığın bir neçə səhifəsini vurğuləşək. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmə-



rinin qət etdiyi 1768 kilometrlik yolun ən böyük hissəsi - 1076 kilometr Türkiyədən keçir (Xəttin Azərbaycanda marşrutu 443, Gürcüstanda 249 kilometrdir). Kəmərin 8 nasos stansiyasının 4-ü Türkiyədədir.

BTC 19 ildir Azərbaycan neftini Türkiyənin ərazisindən keçirərək dünya bazarlarına çatdırır. Belə ki, 2006-cı ilin yayında tam sistem kimi istismara verildəndən bu ilin birinci rübünün sonunadək kəmərlə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard barel) xam neft nəql edilmişdir. Bu neft həcmi Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

BTC-dən bir il sonra isə BTƏ istifadəyə verilib. Xatırladaq ki, BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi

uzunluğu 691 kilometrdir. O, Azərbaycanda 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-yə 280 kilometrlik boru kəməri birləşir ki, bunlarla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır.

"Cənub qaz dəhlizi"nin təməlini də, əslində, elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağına 3500 kilometrlik məsafə boyu uzanan bu dəhlizin də ən böyük hissəsi qardaş Türkiyənin ərazisindən keçir. Bu, Azərbaycanla Türkiyənin birgə layihəsi olan TANAP - Trans-Anadolu Qaz Boru Kəməridir.

Hazırda Azərbaycan 12 ölkəyə - Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya, Rumıniya, Macarıstan,

Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Slovakiyaya qaz ixrac edir. Məlum olduqı kimi, bunların 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq, çünki Azərbaycanın enerji resurslarına olan ləğbat ildən-ile çoxalır. Başqa sözlə, qaz daha uzaq məsafələrə TANAP-dan keçərək ötürülür.

TANAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur.

TANAP ilk qazı Türkiyədəki alıcılara 2018-ci ilin yayında çatdırıb. TAP isə TANAP-dan qəbul etdiyi qazı 2020-ci ilin son günündən nəql edir. Hazırda "Cənub qaz dəhlizi" ilə Xəzərin Azər-

baycan sektorundakı "Şahdəniz" yatağının qazı daşır. Qeyd edək ki, TANAP-ı dərhal dəstəkləyənlərdən biri də məhz Azərbaycanda ən iri neft-qaz və ixrac layihələrinin, o cümlədən "Şahdəniz" in operatoru BP şirkəti olub. Şirkətin yaydığı açıqlamaların birində deyilir: "TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir. Onun şərq ucunda dünyanın ən iri qaz yataqları var - Azərbaycan və Yaxın Şərq, onun qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də BP və digər şirkətlər bu layihəni dəstəkləyirlər".

Azərbaycanın və Türkiyənin enerji əməkdaşlığı yeni layihələrlə zənginləşəcək və həm özümlə, həm də uzaq məkənlərdə yaşayan insanlara fayda gətirəcək. Axı indi enerji keçidi dövrüdür və Azərbaycanın "yaşıl gündəliyi" artıq həmiyə bəllidir.

Yaxın illərdə Azərbaycan həm də "yaşıl enerji" ixracatçısı olacaq. İxrac yollarının biri də Naxçıvandan Türkiyəyə və daha uzaqlara istiqamət alacaq. Məhz bütün bunlara görə də Prezident İlham Əliyev Laçında vurğuladı ki, enerji təhlükəsizliyi, bərpaulunan enerji sahələrindəki imkanlar da birlikdə dəyərləndirilməlidir.

Flora SADIQLI, "Azərbaycan"

"Süni intellekt sahəsində bir neçə şirkət, eyni zamanda supermarket şəbəkələri ilə birgə çalışır ki, dünyadakı müsbət təcrübəni Azərbaycana gətirək. Eləcə də Azərbaycanda yaranacaq müsbət təcrübəni gələn ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim edək".



Bu barədə IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov "4SI Akademiyası" çərçivəsində keçirilən "Milli Proqram" layihəsinin açılış mərasimində deyib. "Bununla yanaşı, Dünya İqtisadi Forumunun tabeliyində olan Süni İntellektin İdarəetmə Alyansı var. Bu alyansda dünyanın ən məşhur şirkətlərinin nümayəndələri iştirak edirlər. Biz bu qrupun üzvüyük və oradakı müzakirələrin şahidi oluruq, orada iştirak edirik, təcrübələrimizi paylaşırıq", - deyərək F.Cəfərov vurğulayıb.

F.Cəfərov onu da bildirdi ki, hazırda İqtisadiyyat Nazirliyində IV Sənaye İnqilabı Mərkəzinin koordinasiyası ilə Çağrı Mərkəzində süni intellektin tətbiqi layihəsi mövcuddur. "Süni intellektin tətbiqi ilə vətəndaşlarımızdan gələn zənglərin təhlili, onların suallarının nə ilə bağlı olması, buna uyğun cavabların hazırlanması, eyni zamanda əməkdaşlığımızın performansının, danışıqların və təlim ehtiyaclarının süni intellekt vasitəsilə müəyyənəndirilməsi üzərində belə bir layihəmi var. Paralel olaraq çat botun hazırlanması layihəsi var. Növbəti illərdə vətəndaşlarımızın çat bot üzərindən verdiyi suallara uyğun sürətli cavab tapması istiqamətində bir layihəmi var. Paralel olaraq infrastruktur sahəsində də işlərimiz gedir. İqtisadiyyat Nazirliyi tərəfindən artıq ölkənin ilk superkompüterini əldə edilib. Bu superkompüter ona görə vacibdir ki, böyük həcmli data-ların proses olunması, təhlili və işlənməsinə böyük texnoloji baza lazımdır. Belə bir baza artıq yaradılıb. Biz dövlət qurumları, özəl təşkilatlar və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdik. Bu platformadan onların necə istifadə edə biləcəyi, Azərbaycanın dövlət-özəl tərəfdaşlığı çərçivəsində hansı süni intellekt imkanlarının yaradılma biləcəyi istiqamətində müzakirələr aparıldı. Çoxlu təkliflər əldə etmişik və qarşıdakı günlərdə bu istiqamətdə açıqlamalarımız olacaq", - deyərək mərkəzin icraçı direktoru qeyd etdi.

## Qarabağ "DOST Evi"nin benefisiarları olan uşaqlar DOST Mərkəzi əməkdaşlarını əvəz ediblər

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Sosial Xidmətlər Agentliyinin təşəbbüsünə DOST İnklyüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də qoşulub.

Mərkəzin Bərdə rayonundakı Qarabağ "DOST Evi" filialının benefisiarları olan uşaqların da Qarabağ Regional DOST Mərkəzinin müxtəlif qəbul bölmələrində əməkdaşları əvəzləməsi təşkil olunub.

Həssas əhəli qruplarından olan uşaqlar DOST Mərkəzində vətəndaşlara xidmət sahəsində bacarıqlarını nümayiş etdirərək, özlərini sinayıblar.



Qeyd edək ki, bundan əvvəl Sosial Xidmətlər Agentliyinin layihəsi çərçivəsində xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq agentliyin aparatında əməkdaşları işində əvəz etmişdi.

## Azərbaycan neftinin qiymətlərinin həftəlik icmalı



Bu həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", "Urals" (EX NOVO) və "Dated Brent" markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.

"Trend" xəbər verir ki, Azərbaycanın "Azeri-Çırağ-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,38 ABŞ dolları və ya 0,56 faiz azalaraq, 66,91 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 67,78 dollar/barel, minimum isə 66,29 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 65,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,31 ABŞ dolları və ya 0,47 faiz azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 66,53 dollar/barel, minimum isə 65,09 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,66 ABŞ dolları və ya 1,26 faiz azalaraq 51,69 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 52,46 dollar/barel, minimum isə 51,10 dollar/barel olub.

Bu həftə ərzində "Dated Brent" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,89 dollar və ya 1,36 faiz ucuzlaşaraq, 64,57 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 65,51 dollar/barel, minimum isə 63,83 dollar/barel təşkil edib.

Neftin növü / tarix	26.05.2025	27.05.2025	28.05.2025	29.05.2025	30.05.2025	Orta qiymət
Azeri LT CIF	-	\$66,43	\$67,78	\$67,15	\$66,29	\$66,91
Azeri Light FOB Ceyhan	-	\$65,15	\$66,53	\$65,92	\$65,09	\$65,67
Urals (EX NOVO)	-	\$51,10	\$52,46	\$51,90	\$51,29	\$51,69
Dated Brent	-	\$64,26	\$65,51	\$64,70	\$63,83	\$64,57

Qeyd edək ki, mayın 26-sı Böyük Britaniyada dövlət bayramı olduğundan həmin tarixə aid göstəricilər açıqlanmayıb.

## İKT-nin daha bir yetirməsi - influencer

Sosial media artıq həyatımızın ayrılmaz parçasına çevrilmişdir. Hər gün minlərlə insan "Feysbuk", "İnstagram", "Yutub", "TikTok" kimi platformalarda öz həyat tərzini və fikirlərini paylaşır. Bəs bu insanlar içində hansı biri digərlərdən fərqlənir?

Cavab sadədir: influencerlər. Bunlar o şəxslərdir ki, fikirlərinin dinlənilməsindən dolayı izləyicilərinə təsir göstərə bilər, bəzən isə trendlər yaradırlar. Onlar yalnız böyük izləyici kütləsinə sahib olmaqla kifayətlənmiş, həm də müxtəlif sahələrdə biznes fəaliyyəti quraraq iqtisadi və sosial təsir göstərirlər. Bu insanlar kimlərdir? Bu qədər gücü haradan alırlar? Və ən əsas: influencerlərin təsiri cəmiyyətdə nə verir, nə alır?

Influencerlər hər birimizin tanıdığı insanlardır. Bu, aktyor, müğənni, idmançı, yaxud da fərqli peşə sahibi ola bilər. Influencer brendin bir növ siması olaraq, sosial mediada xidmət və ya məhsul haqqında təcrübələrinin bölüşür. Bu, izləyiciyə əsasən xidmət və məhsul, onların keyfiyyəti, istifadəsi və qiymətləri ilə bağlı qatırılır. "Influencer" (orijinalda "influencer") sözü ingilis dilindəndir və "təsir edən şəxs", "nüfuz sahibi" mənasını verir. Əslində, bu anlayış əvvəllər də mövcud idi (məsələn, məşhurlar, ictimai xadimlər), amma rəqəmsal dövrdə, xüsusilə də sosial medianın inkişafı ilə bu termin daha konkret forma alıb və geniş yayılıb.

Influencerlik fenomeni və sosial mediada təsir yaratmaq işi ilk dəfə dünyada geniş şəkildə 2000-ci illərin sonları - 2010-cu illərin əvvəllərində ABŞ-də yaranıb. Böyük influencerlər əsasən "Yutub"dan effektiv istifadə edənlər idi. Bu mənada ilk böyük sosial media influencerlərindən biri kimi Michelle Phan "Yutub"da gözəllik dərsləri verən şəxs kimi yaddaşlarda qaldı. O, 2007-ci ildə "Yutub"da video yükləməyə başlayıb və ilk professional influencerlərdən sayılır. Həmin illərdə PewDiePie, Jenna Marbles

kimi şəxslər milyonlarla izləyici toplaya bildilər. Sonrakı zamanlarda "İnstagram" və "TikTok" kimi vizual məzmunlu platformalarda influencerlik işi daha da genişləndi və peşəkar hala gəldi. Məsələn, Huda Kattan və Chiara Ferragni sosial mediada peşəkar makiyaj və moda influenceri kimi tanındılar. Bəs niyə bu işdə məhz ABŞ öndə oldu? Çünki bütün texnologiya və sosial media şirkətlərinin mərkəzi bu ölkədədir. Üstəlik də, ABŞ-də marketing və reklam sahəsi çox güclü olduğu üçün sosial media yeni reklam kanalı kimi tez qəbul edildi.

Qeyd edək ki, influencerlər ən çox moda və gözəllik (geyim, makiyaj, dəriyə qulluq, saç düzümü), yaşayış tərzini, yeni gündəlik həyat, səyahət, ailə həyatı, interyer dizaynı kimi mövzularla izləyici qarşısına çıxırlar. Bir çox halda ev dekorasiyası və gündəlik vloglar paylaşaraq, öz həyat tərzlərini nümayiş etdirən influencerlər yemək bəşirərək, öz təcrübəsini bölüşən, sağlamlıq qidalanma üzrə paylaşım edən influencerlər eyni izləyici kütləsinə sahib olurlar. Səyahət etdiyi yerlər barədə foto və videolar, tövsiyələr paylaşan, idman, sağlamlıq həyat tərzini, motivasiya, məşq proqramları təqdim edən influencerlərin isə öz daimi izləyiciləri var. Texnoloji məhsulları, proqram tətminatlarını, mobil tətbiqləri və oyunları təqdim edən, mikro və nano influencerlər çox böyük izləyici kütləsinə malik olmasalar da, 1000-50000 arası bir auditoriyada güclü təsiri malikdirlər.

Azərbaycanda bu sahə hələ yenidir, lakin sürətlə böyüyür. Gənclər üçün yeni peşə, sahibkarlar üçün isə yeni reklam vasitəsi olan influencerlik artıq sosial fenomen olmaqla yanaşı, son 4-5 ildə inkişaf edərək iqtisadi aktora çevrilmişdir. İlk dalğa təxminən 2012-2016-cı illəri əhatə edir. Bu dövrdə əsasən "Feysbuk" və "İnstagram" istifadəçiləri arasında müəyyən populyarlıq qazanan şəxslər ortaya çıxdı. Onlar çox vaxt moda, gözəllik, həyat tərz mövzularında paylaşım edən gənc xanımlar və ya satirik, yumoristik məzmununda yazan şəxslər idi.



Reklam əməkdaşlıqları bu dövrdə hələ çox məhdu idi. Sonrakı 3 ildə influencerlik artıq marketing aləti kimi tanınmağa başladı. Brendlər onlarla əməkdaşlıq etməyə maraqlı göstərdilər. Bu dövrdə "Yutub" bloqları və "İnstagram" kontent yaradıcıları, yeni videolar, şəkil paylaşan, yazı yazanlarla yanaşı, "TikTok" fenomenləri də meydana çıxdı. Hazırda influencerlik artıq peşəyə çevrilmişdir. Bir çox insan sosial media hesabları üzərindən gəlir əldə edir və brendlərlə uzunmüddətli əməkdaşlıqlar qurur. Bu gün həm də etik məsələlər, reklamın düzgün işarələnməsi, saxta izləyici problemi kimi mövzular influencerlərin gündəmindədir. "TikTok"-un yüksəlişi ilə yeni növ influencerlər də meydana gəldi, daha dinamik olmaqla, çox zaman sadə, səmimi, adi danışdığı və şəxsi üslubu ilə irəliləyirlər. Ən çox da müğənnilər bu işdə öncül yerləri bölüşürlər. Məsələn, Damla "İnstagram"da 3 milyona yaxın izləyicisi ilə diqqət çəkən, Xalq artisti Rəyza Ayxan 2,6 milyon, Vəfa Şərifova isə 1,5 milyon izləyici ilə 2-ci və 3-cü yerləri bölüşürlər. Baxmayaraq ki, Azərbaycanda influencerlərin biznes modeli, cəmiyyətdə təsirləri və perspektivləri maraqlı araşdırma mövzusu olaraq önə çıxıb, amma bu peşə hələ

tam də normal olmayan bir sahədir. İndiyə kimi qanunvericilik baxımından da reklam və vergi məsələlərində boşluqlar mövcud idi. Lakin bu günlər "Reklam haqqında" qanuna təklif edilən dəyişikliklə əsasən, influencerlər də vergiyə cəlb olunacaqlar. Onu da deyəək ki, bu adamlara cəmiyyətin yanaşması bir-mənəli deyil. Bəziləri onları "vaxt itirənlər", digərləri isə "rəqəmsal dövrün iş adamları" kimi görürlər.

Nəticə etibarilə influencerlik bu gün sadəcə trend yox, yeni peşə, yeni təsir gücü, hətta yeni iqtisadi alətdir. Onlar yalnız məhsul təminatçı deyil, eyni zamanda cəmiyyətin fikirlərində təsir edən güclü simalardır. Influencerlər həm də cəmiyyətin güzgüsüdür, lakin bu güzgünü necə istifadə edəcəyimiz bizim ölimizdədir. Bir vaxtlar sadəcə hobbisi sayılan bu fəaliyyət indi cəmiyyətin formalaşmasına, bazarnı dəyişməsinə, bəzən dəvranışına və insanları qoralarına təsir edən güclü amilə çevrilmişdir. Influencerlər gələcəyin təkə məzmun istehsalçıları yox, həm də düşüncə formalaşdırıcılarıdır. Bu baxımdan onları təkə izləmək yox, anlamaq zamanıdır.

Züleyxa ƏLİYEVƏ, "Azərbaycan"




# Qərbi Azərbaycana qayıdış: milli ideyanın əsas hədəflərindən biri İrəvan Qazılığının bərpası Qərbi Azərbaycana qayıdış üçün mühüm mərhələdir

Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı həyata keçirərək o torpaqları əzəli sakinlərinə qovuşduran Azərbaycan dövləti həm də qərbi azərbaycanlıların yurd həsrətinin bitməsi üçün ərcil və təsirli addımlar atır. Dövlətimiz üçün tarixi, milli missiya, eləcə də strateji hədəf olan Qərbi Azərbaycana qayıdış tezliklə baş tutması üçün ən ali səviyyədə siyasi, diplomatik müstəvidə iş aparılır. Bütün bunlara görə ki, Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə də daxil edilib.

1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adının 3 avqust 2022-ci ildə dəyişdirilərək "Qərbi Azərbaycan Cəması"na çevrilməsi, icmanın yeni Nizamnaməsinin təsdiq olunması, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyyə qaytmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyasının hazırlanması bu mənada mühüm əhəmiyyət kəsb edir. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyyə qaytması üçün Qərbi Azərbaycan Cəması üçün qətiyyətli prinsiplər, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlət-daxili hüquqa, tarixi faktlara əsaslanaraq, ədalət və sülhün bərqərar olunmasına xidmət edir.

Qərbi Azərbaycana qayıdış prosesinin növbəti addımını, Qafqaz Müsəlmanları İdarəsinin (QMI) İrəvan Qazılığının bərpası barədə qərarı ilə bağlı bu günlərdə yaydığı qərarla bu irəqləşən bəyanatı da buna misaldır.

Qərbi Azərbaycan Cəması da bununla əlaqədar verdiyi bəyanatda Er-



meni Apostol Kilsəsinin QMI-nin İrəvan Qazılığının bərpası barədə qərarı ilə bağlı bəyanatını qısayı: "Sözünə bəyanatında azərbaycanlılara qarşı irqi nifrət aşılayan və inkarçı mövqeyə əsaslanan Erməni Apostol Kilsəsi humanizm dəyərlərindən uzaq, siyasətləşmiş bir qurum olduğunu və özlərinin xalqlar arasında nifaqı dərinləşdirmək olduğunu bir daha sübut edir".

Bəyanatda deyilir: "Erməni Apostol Kilsəsinin xalqlar arasında harmoniya, dinlərarası dialoq və sülhə töhfə vermək əvəzinə nifrət aşılaması, qərbi azərbaycanlıların qayıdışına, onların dini etiqad azadlıqlarına, dini və mədəni irsinin bərpasına qarşı çıxmaması ciddi narahatlıq doğurur".

Qərbi Azərbaycan Cəması dünya ictimaiyyətinə müraciət edərək, Erməni Apostol Kilsəsinin irqi ayrı-seçkiliyə əsaslanan siyasətini pisləməyə çağırır.

Faktıdır ki, erməni sovinistləri XIX-XX əsrlər ərzində azərbaycanlılara məxsus torpaqları qəsb edib, soydaşlarımıza qarşı etnik təmizləmə, soyqırım siyasəti aparıblar. Sözünə tarixin müxtəlif dövrlərində həyata keçirilən mənfur plan nəticəsində azərbaycanlılar indi Ermənistan

adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlarla məruz qalıblar.

Qondarma dövlət olan Ermənistanın faşist ideyali keçmiş rəhbəri Levon Ter-Petrosyan da 1993-cü il - Ağdamın işğalı günündə "Yerkrapa" könüllülər birliyinin toplantısında etdiyi çıxışında ermənilərin həyata keçirdikləri işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı etnik təmizləmədən danışmış, düz 600 ildir ki, ermənilərin Qarabağı, indiki Ermənistan ərazisini yad millətlərdən, yəni minilliklərdir bu ərazilərdə yaşayan yerli azərbaycanlılardan tamamilə təmizlədiklərini bildirmiş, indiki Ermənistan ərazisində üç rayonda - Vardenis, Masis və Amasyada azərbaycanlıların çoxluq təşkil etdiyini, Zəngəzurda isə onların sayının həddindən artıq çox olduğunu etiraf edib.

## Qayıdış reallaşana qədər

Zamanla əzəli torpaqlarımız olan İrəvana, Zəngəzura, Göyçə mahalına zorla yiyələnən ermənilər özlərinə saxta tarix uydurmaq üçün, tarixi, dini, mədəni irsimizə qənim kəsiliblər. Vaxtilə İrəvan quberniyasında yüzlərlə məscid, onlarca mədrəsə olub. Lakin Ermənistan buranın yerli xalqı olan azərbaycanlıları deportasiya edib, islam sivilizasiyasını dağıdıb. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscidimiz qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid - Göy məscidi qismən salamat qalıb. Bu da beynəlxalq ictimaiyyətin gözləndirdi pərdə asmaq niyyəti güdür.

"Ermənistan minillikləri boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irsini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyarətgahlarını və qəbiristanlıqlarını məhv etmişdir. Ermənistan bu destruktiv addımları həmən ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq məqsədi daşmışdır", - deyərək 21-də Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdış"ın əsas hüquqlarının aliliyinin mühüm şərti kimi" möv-

zusunda beynəlxalq konfransın iştirakçılarna müraciətində Prezident İlham Əliyev vurğulayıb ki, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dedə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və bərhəşir bərqərar olması üçün vacib şərtir.

Qərbi azərbaycanlılar vaxtilə zorla didərgin salındıqları dedə-baba torpaqlarına qayıtmaq istəyindədirlər və həmin günü səbirsizliklə gözləyirlər. Dövlətimizin Qarabağ və Şərqi Zəngəzura Böyük qayıdışı həyata keçirməsi bu soydaşlarımızın da hər birinin qəlbində tezliklə tarixi torpaqlarına dönmək istəyini, əminliyini sarsılmaz edib. Faktiki olaraq konstitusiyasında dəyişiklik etməyərək Azərbaycan qarşı ərazi iddiasından əl çəkmək istəməyən Ermənistan isə qərbi azərbaycanlıların qayıdışı ilə bağlı manipulyasiyalar edir və guya bunu ərazi iddiası kimi qələmə verməyə çalışır.

Lakin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında da əksini tapdığı kimi, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə əzəli yurdlarına qayıdışı qətiyyətli ərazi iddiası deyil. Bu, Azərbaycan xalqının, dövlətinin qarşısında duran milli hədəf və beynəlxalq hüquq tələbidir ki, İrəvan da birmənalı olaraq bunu gerçəkləşdirməlidir.

Ankarada keçirilən "Qərbi Azərbaycana qayıdış"ın hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfransın iştirakçılarna müraciətində Prezident İlham Əliyev də məhz bunu qətiyyətlə bəyan edib: "Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönmək qərbi azərbaycanlıların təhlükəsizlik zəmanəti də verilməlidir..."

"...İnanırıq ki, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır".

*Yasəmən MUSAYEVA,  
"Azərbaycan"*

## Ekspert: "Orta dəhliz təkcə iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir"

"Beynəlxalq "Astana" forumu ənənəvi olaraq Mərkəzi Asiyada müasir gündəmin əsas məsələləri üzrə məzmunlu dialoq üçün aparıcı beynəlxalq platformalardan biridir. Bu forum siyasi, iqtisadi, sosial və mədəni sahələrdə regional və global mövzuların müzakirəsi üçün mühüm bir məkandır. Azərbaycan bu forumun təqdim etdiyi imkanlardan global transformasiyalar fonunda beynəlxalq arenada öz ideya və mövqelərini çatdırmaq üçün fəal şəkildə istifadə edir".




Bunu AZERTAC-a forum zamanı STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev söyləyib.

Onun sözlərinə görə, hazırkı mərhələ dünyada yüksək qeyri-müəyyənlilik xarakterizə olunur.

"Bu gün biz artıq aktuallığını itirmiş köhnə dünya nizamından hələ tam formalaşmamış yeni nizamın keçidindəyək. Bu boşluq sabitliyi pozur və münafiqlərə yol açır. Qlobal turbulenti şəraitdə dərindən proseslərin təhlilinə və dərk olunmasına şərait yaranan forumlar xüsusi əhəmiyyət kəsb edir. Belə tədbirlər siyasi liderlər, ekspertlər və ictimai rəy liderləri arasında qarşılıqlı əlaqə üçün bir platforma yaradır və potensial münafiqlərin qarşısını almasına xidmət edir", - deyərək homşöhbətində bildirib.

Azərbaycanın iştirakına gəlinə, Yolçuyev qeyd edib ki, ölkəmiz forumda geniş nümayəndə heyəti ilə təmsil olunub. Bu da fəal dialoqa sadiqliyini göstərir.



STEM mərkəzinin direktoru Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına ayrıca diqqət ayıraraq bildirib ki, iki ölkə arasında əməkdaşlıq bütün səviyyələrdə sürətlə inkişaf edir. Bu kontekstdə o, ölkə liderləri arasında formalaşmış xüsusi münasibətlərin rolunu vurğulayaraq qeyd edib ki, məhz şəxsi etimada əsaslanan əlaqələr Azərbaycan-Qazaxıstan əməkdaşlığının bütün kompleksinə xüsusi dinamika və davamlılıq qazandırır.

Ekspert Cənubi Qafqaz Mərkəzi Asiya ölkələrini birləşdirən Orta dəhlizin strateji logistika arteriyası kimi roluna diqqət qoşub.

"Orta dəhliz birgə planların həyata keçirilməsində xüsusi rol oynayır. O, yalnız iqtisadiyyatları deyil, cəmiyyətləri də birləşdirir, sosial, siyasi və mədəni sahələrdə qarşılıqlı fəaliyyətin genişlənməsinə töhfə verir", - deyərək analitik bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin logistika infrastrukturunu paralel və bir-birini tamamlayan şəkildə inkişaf edir.

"Azərbaycanın Ələt limanının inkişafı Qazaxıstanda Aktau və Kurk limanlarının tikintisini stimullaşdırır və əksinə. Ələt olmasaydı, Xəzərin şərq sahilində əhəmiyyətli əlaqələr da olmazdı. Bu isə regional inteqrasiyanın sistemli xarakter daşdığına sübut edir", - deyərək Yolçuyev qeyd edib.

O həmçinin humanitar və təhsil sahələrində əməkdaşlığın xüsusi əhəmiyyət daşdığına və bu istiqamətdə qarşılıqlı əlaqələrin yaxın gələcəkdə daha da güclənməsinə vurğulayıb.

"Bu gün Azərbaycanın Qazaxıstandakı və Qazaxıstanın Azərbaycandakı səfirliklərinin fəal dəstəyi ilə qarşılıqlı fəaliyyətin yeni istiqamətləri formalaşır. Səfirliklər ikitərəfli gündəliyin inkişafına və yüksək səviyyəli münasibətlərin qorunub saxlanmasına mühüm töhfə verir", - deyərək ekspert yekunlaşdırıb.

## Qazaxıstan üç il ərzində Trans-Xəzər konteyner daşımalarını iki dəfə artırımağı planlaşdırır

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizini (Orta dəhliz - red.) inkişaf etdirərək ölkələrini, əslində, qədim İpək yolunu yeni əsaslar üzərində dirçəldir.

AZERTAC xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mərkəzi Asiya - İtaliya" sammitində çıxışı zamanı bildirib.

"Ötən il bu dəhlizin Qazaxıstan ərazisindən keçən hissəsində konteyner daşımalarının həcmi 62 faiz artaraq 4,5 milyon ton təşkil edib. Üç il ərzində bu göstəricinin ikiqat artırılması hədəfləyirik", - deyərək K.Tokayev bildirib.

Dövlət başçısının sözlərinə görə, Qazaxıstan Xəzər dənizi limanlarının modernləşdirilməsi və rəqəmsallaşdırılması, yük terminallarının tikintisi, nəqliyyat gəmilərinin birgə istehsalının təşkil istiqamətində sistemli addımlar atır.

"Bütün bunlar Trans-Xəzər dəhlizinin cəlb ediciliyini artırır. Xüsusən nəzərə alaq ki, Çin ilə Avropa arasında quru yük daşımalarının 80 faizi Qazaxıstan ərazisindən keçir", - deyərək K.Tokayev vurğulayıb. Qazaxıstan Prezidenti İtaliya ilə əməkdaşlığını dəhlizin inkişafında fəal iştirak etməyə dəvət edib və Orta dəhlizin Avropa nəqliyyat şəbəkəsinə və "Global Gateway" təşəbbüsünə inteqrasiyası məsələsində İtaliyanın dəstəyinə ümidvar olduğunu bildirib.

"Əminəm ki, birgə səylərlə Trans-Xəzər dəhlizini Xəzər dənizi Adriatik qədər uzanan Asiya ilə Avropa arasında ən etibarlı və təhlükəsiz körpülərdən birinə çevirə biləcəyik", - deyərək siyasətçi qeyd edib.

Orta dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.

## Ankarada "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisinin açılışı olub

Ankara Rəsm və Heykəllər Muzeyində Mirzə Qədim İrəvaniyə dair "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisinin açılışı və "Cənnət yuxusu" filminin nümayişi olub.

AZERTAC xəbər verir ki, Azərbaycan döyğah boyakarlığının banisi, görkəmli rəssam Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunan tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə səyləri ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, İrəvan xanlığı hər zaman zəngin mədəniyyətə, yüksək dövlətçiliyə və maarifçilik ənənələrinə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına əsaslıdır. "Burada doğulmuş, fəaliyyət göstərmiş sənətkarlar, alimlər, şairlər nəinki öz dövrü, həm də onlardan sonra gələn nəsillər üçün zəngin irs qoyub gediblər", - deyərək nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda formalaşmış



Azərbaycan mədəni mühitinin ən parlaq nümayəndələrindən biri olan, XIX əsrdə İrəvanda yaşamış görkəmli rəssam, portretçi, ornamentçi Mirzə Qədim İrəvani müasir Azərbaycan panel rəssamlığının əsasını qoyaraq Şərq və Qərb rəssamlığını sintez edib, yaradıcılığı Azərbaycanın ye-

ni dövr təsviri sənətində vacib dəyişikliklərə yadda qalıb. "Təəssüf ki, XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların bu torpaqlardan kütləvi deportasiyası nəticəsində Qərbi Azərbaycanın çoxoxsuz tarixi-mədəni irsi ciddi təhdid altına düşüb, bir çox tarixi-mədəni abidə, sənət əsəri

məhv edilib, ya da saxtalaşdırılaraq erməniləşdirilib", - deyərək S.Yusifova bildirdi. O qeyd edib ki, taleyin bu ağır sınaqlarına baxmayaraq, Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycanın mədəniyyətində dərin iz qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

2025-ci ildə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzaladığını xatırladan nazir müavini tədbir çərçivəsində nümayiş olunan "Cənnət yuxusu" filminin də danışdı.

Daha sonra çıxış edən Türkiyənin mədəniyyət və tu-

rizm nazirinin müavini Serdar Çam bildirib ki, bu kimi sərgilər ümumi yaddaşın yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Xalqlarımızın kökləri nə qədər məhv edilməyə çalışılmasa da, sağlamlar. Bugünkü sərgi bunun ən gözəl sübutudur. Bütün çətinliklərə baxmayaraq, biz yenə də ayağa qalxırıq, ilahi ədalət öz yerini tapır", - deyərək S.Çam vurğulayıb.

İki qarşılıqlı ölkənin rəsmiləri sərginin açılış rəmzi olan lenti kəsiblər. Tədbir iştirakçıları sərgi ekspozisiyası ilə tanış olublar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişlə istehsal edilmiş, Mirzə Qədim İrəvaninin sənət irsində həsr olunmuş "Cənnət yuxusu" bədii-sənədli filmi sənətsevərlərin böyük marağına səbəb olub.

Qeyd olunub ki, bu film vasitəsilə yalnız Mirzə Qədim İrəvaninin bənzərsiz yaradıcılığı deyil, həmçinin tarixi Azərbaycan torpaqlarında yaradılmış, indiki Ermənistandan deportasiya edilmiş azərbaycanlıların və onların yaratdığı irsin faciəli taleyi təqdim edilib.

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisi Türkiyə paytaxtında iyulun 18-nə qədər davam edəcək.

# Mədəniyyət



## ● "Xarıbülbül" VIII Beynəlxalq Musiqi Festivalı

Beş ilə yaxındır ki, Şuşa azaddır. Ancaq hələ də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2000-ci il noyabrın 8-də xalqa müraciətində verdiyi o müjdənin sevincini və qürurunu yaşayırıq: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!"

İllər ötdükcə bu qürura, bu sevincə yeni-yeni uğurlar qoşulur. İşğaldan azad edilmiş Şərqi Zəngəzurun və Qarabağın digər yerləri kimi, Şuşa şəhərində də dövlətimiz tərəfindən geniş tikinti-bərpa və yenidənqurma işləri həyata keçirilir. Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın baş tacı Şuşaya verilmiş vəd yerinə yetirilir. Şəhər yenidən dirçəlir. Tarixi binaları bərpa olunur, Şuşa öz əvvəlki görkəminə qayıdır. Qədim küçələrində yenidən əsrarəngiz musiqi sədaları eşidilir.

Vətən müharibəsindən sonra dövlət başçısı çıxışlarında erməni təcavüzkarlarının işğalına uğradıqdan sonra Şuşada yarımçıq qalan silsilə beynəlxalq tədbirlərin yenidən keçirilməsinə də qeyd etmişdi. Bu gün Şuşa ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi məkanlarından biridir.

Bu qədim şəhərin qəsbkar ermənilər tərəfindən işğal olunması nəticəsində yarımçıq qalmış ənənəvi tədbirlərdən biri olan "Xarıbülbül" Musiqi Festivalı da Şuşaya qayıdıb. Xatırladaq ki, Şuşanın rəmzi olan güllün adını daşıyan bu beynəlxalq tədbir 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdam, Bərdə və Ağcabədiyə təşkil edilirdi. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşada düzənlənir.

Mayın 24-də Azərbaycanın mədəniyyət paytaxtı növbəti ildə çağırma büründü. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşki-

latçılığı ilə Şuşada VIII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı öz işinə başladı. Festivalın əsas məqsədlərindən biri əvvəlki kimi mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsinə təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.

Bu ilki festival Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr edilib. Cıdır düzündəki açıqlı konsertində ilk olaraq Üzeyir bəy Hacıbəylinin "Ey Vətən" əsəri səslənib. Sonra Üzeyir bəy Hacıbəyli, Arif Məlikov, Asaf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri təqdim olunub.

Ənənəvi musiqi tədbiri çərçivəsində yerli incəsənət xadimləri, eləcə də digər ölkələrdən gəlmiş musiqi kollektivləri və solo ifaçılar iştirak ediblər. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan incəsənət xadimlərinin çıxış etdikləri açıqlı konsertində Şuşanın gözəl memarlıq incilərindən biri - Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrindən ibarət "Babalı Sərvorin boyununa" adlı teatr tamaşası nümayiş olunub. Tamaşa Üzeyir bəyinin felyetonları əsasında hazırlanıb. Tədbir iştirakçıları qeyd ediblər ki, belə layihələr Şuşanın mədəni həyatına rəng qatır, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin tamaşa gənc iste-



## Unudulmaz festival



İştirakçılar axşam saatlarında ocaq başında bir araya gəliblər. Şeir, musiqi və nağılları çıxışlar xoş vaxt yaradıb. Gecənin sonunda "Mədəniyyət sənətlərini tanıdır!" mesajı festivalın mədəni kulminasiya nöqtəsi olub.

Festival mayın 25-də də maraqlı təqdimatlarla davam edib. Cıdır düzündə Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrindən ibarət Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı təqdim olunub.

Həmin gün Şuşada "Xarıbülbül" VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib. Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib: "Bu 30 il ərzində hər zaman deyirdim ki, böyük sənətkarlarımız - xüsusən də Şuşadan çıxan sənətkarlarımız narahət idilər. Bildiyiniz kimi, işğal dövründə iki dəfə Şuşada olmuşam və bu, mənəm üçün çox çətin idi. Şəxsin atamın yurdunu, evini bu vəziyyətdə görmək çox ağır olub. Şükürlər olsun ki, artıq bütün bu çətinliklər geridə qaldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı böyük bir Qələbə qazandı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı və uzun ömür versin".

Tədbirdə daha sonra Xalq artisti Mənsun İbrahimovun ifasında muğam və xalq mahnılarımız təqdim edilib. Qeyd edək ki, mayın 24-25-də təşkil olunmuş "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı Şuşanın tarixində daha bir unudulmaz iz qoyub.

Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"

## ● İncəsənət xadimləri

# Gözəl sənət nümunələri yaradan rəssam

Azərbaycan rəssamlıq məktəbinin formalaşmasında və gənc rəssamların yetişməsində Əməkdar incəsənət xadimi Hafiz Məmmədovun xüsusi xidmətləri olub. O, uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, uzun müddət Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərmiş, bir sıra tanınmış rəssamlarımızda təsviri sənətin sirlərini öyrədir.

Hafiz Məmmədov 1921-ci ildə Bakı şəhərində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra könlüllü müharibəyə yollandı, Stalinqradın Berlinə doğru dönüş yolu keçib. Müharibədən qayıtdıqdan sonra V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunub, oranı uğurla bitirib.

Rəssamın palitrasında vətənpərvərlik və müharibə mövzularını həmişə əsas mövzular kimi götürür. O, həmçinin Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun direktoru vəzifəsində çalışıb. Bakıda H.Məmmədovun əsərlərindən ibarət fərdi sərgilər təşkil olunub. Rəssamın yaratmış olduğu bədii sənət nümunələri ölkəmizlə yanaşı, xaricdə də muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. H.Məmmədovun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi mükəmməl kompozisiya quruluşu, obraz yaradıcılığı və kolorit həllində peşəkar bədii işlənilmə xüsusiyyətlərini qeyd etmək olar.

Rəssamın stijetli tablolarından "Azadlıq", "Sevimli obraz", "Yay günləri", "Məhsul bayramı", "İntizarlı illər" adlı əsərləri özünün mənə-məzmun dolğunluğu, bədii estetik ma-

hiyyəti və peşəkar işlənilmə xüsusiyyətləri ilə seçilir. "Yay günləri" adlı əsərdə gənc qızla oğlanın milli ornamentli xalça üzərində şahmat oynadıqları təsvir olunub. "Məhsul bayramı" adlı əsər isə aşıq sənətimizə həsr olunub. Rəssamın həyat və yaradıcılığı haqqında 1985-ci ildə nəşr olunmuş albom-kitabında bu əsər haqqında Əşrəf İbrahimov yazırdı: "Qədim bir ulusun, obanın mahnılarını eldənlə yayan aşıq, eləcə də arxa planda görünən çalğıcılar tamaşaçıya sənətin ölməzliyindən, xalq ononəsinin gözəlliyindən söhbət açır".

H.Məmmədovun portret əsərlərindən "Xalq artisti, tarzon Hacı Məmmədovun portreti", "166 yaşlı Şirəli Müslümov", "Akademik Qədir Sultanovun portreti", "Həyat namına. Avtoportret", "Sovet İttifaqı Qəhrəmanı Bəhəddin Mirzəyev", "Qı-



zımın portreti" və başqaqlarını qeyd etmək olar. Rəssam portret əsərlərində surətlərin daxili psixoloji aləmini açıq göstərməyə çalışmış və istəyinə müvəffəq olmuşdur. Həmçinin rəssam bütöv yaradıcılığı boyu Azərbaycanın bölgələrinə səfər edərək, görüb duyduqlarını, həssas rəssam qəlbə ilə müşahidə etdiklərini maraqlı mənşərə lövhələrində əks etdirməyə çalışmışdır. "İsmayıl", "İmamzadə", "Quba mənzərəsi", "Xəzərdə", "Şahdağ", "Lerik", "Novxanı", "Şuşa" adlı əsərlər bu qəbildəndir.

Hafiz Məmmədov diqqəti cəlb edən, uğurlu kompozisiya və işlənilmə xüsusiyyətləri ilə



seçilən, seyrində xoş duyğular yaradan bir çox natüramort əsəri ərsəyə gətirmişdir. Rəssamın natüramort əsərlərindən "Yemiş", "Satıl, nar, heyva", "Şorq ər-mağanları", "Mis qablar", "Natüramort. Nar, heyva" və başqaqlarını qeyd etmək olar.

Rəssam bir çox xarici ölkədə - Misir, Livan, İraq, Suriya, Tunis, Macarıstan, Rumıniyada yaradıcılıq ezamiyyətlərində olmuş, çoxsaylı eskiz və rəsm, həmçinin maraqlı rəngkarlıq əsəri yaratmışdır. Onun səfər təəssüratları "Misir torpağında" adı ilə 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilmişdir. Sənət ustası H.Məmmədov yazırdı: "Hələ axşam işığında, comisi bir neçə dəqiqədə gördüklərimizi deməklə qurtarmaz... Məni bir fikir narahət edirdi. Kaş gördüklərimi istədiyim kimi çəke biləydim!" Qeyd etmək lazımdır ki, rəssamın yaradıcılıq ezamiyyətlərində aparıcı axarıqlar onun yaradıcılığının formalaşması və püxtələşməsi istiqamətində böyük rol oynamışdır. "Qahirə axşamı", "Lüksorda məbəd", "Sfinks öntüdə", "Kiraz tikintisi", "Qırılmış ümidlər", "Şeytəla xarabalıqları", "Narahət dünya" və başqa əsərləri rəssamın xarici ölkələrə həsr olunmuş çoxsaylı tablolarından nümunələrdir.

H.Məmmədovun bədii və pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Bu il rəssamın vəfatından 30 il ötür. Hafiz Məmmədov çoxşaxlı uğurlu bədii və pedaqoji yaradıcılıq fəaliyyəti ilə adını Azərbaycan təsviri sənət tarixinə əbədi həkk edib.

Əsəd QULİYEV,  
Rəssamlar İttifaqının üzvü,  
sənətinə

## "Bakının ulduzları" instrumental ansamblının ifasında konsert proqramı təşkil edilib

Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə "Üzeyir Hacıbəyli - 140" silsiləsində "Bakının ulduzları" instrumental ansamblının ifasında konsert proqramı təşkil olunub.

İttifaqdan bildirilib ki, konsertdən əvvəl çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova dahi bəstəkar Üzeyir bəy Hacıbəyli məktəbinin yetişməsi olan görkəmli bəstəkar Cahangir Cahangirovun yaradıcılığı haqqında etirafı danışdı.

Daha sonra Bakı Xoreografiya Akademiyasının "Bakının ulduzları" instrumental ansamblının ifasında Üzeyir bəy Hacıbəylinin, Cahangir Cahangirovun mahnıları səslənib.

## Saz musiqisi konserti keçirilib

Qarabağ Universitetində "Saz musiqisi axşamı" adlı solo konsert keçirilib. Konsertin müəllifi Qarabağ Universitetinin İncəsənət fakültəsinin Instrumental ifaçılıq kafedrasının sə müəllimi Aslan Muradoglu-dur. O, yaradıcılığının ilk solo konsertini istedadlı tələbələri ilə eyni səhnədə bölüşüb.



Konsertdə Azərbaycan klassik aşıq havaları müasir üslubda təqdim olunub, xalq mahnısı və bəstəkar əsəri ifa edilmişdir. İfalar tamaşaçılara tərəfindən alqışlarla qarşılanıb. Konsertdə ifaçıları balabanda Gəncəvi Kolbəcərlər, pianoda Ülvi İsmayılov, nağarada Murad Nağızadə, zərb alətində Kamal Fərzizəyev müşayiət ediblər.



## Fransa mətbuatı Müqavimət Hərəkatı zamanı azərbaycanlı əsgərlərin rəşadətindən yazıb

Fransa Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlı partizanlar İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı mübarizədə mühüm rol oynamış qəhrəmanlar sırasındadırlar. Nasistlər tərəfindən əsir götürüldükdən sonra Fransaya aparılmış azərbaycanlı əsgərlər Fransa Müqavimət Hərəkatına qoşularaq, azadlıq uğrunda savaşan partizanlar kimi tarixə düşüblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın və səfirliyin bir neçə diplomatının faşizm üzərində qələbənin 80 illiyi ilə əlaqədar azərbaycanlı əsgərlərin xatirəsini yad etmək üçün Fransanın Aveyron departamentinin Rodez şəhərinə səfərləri yerli mətbuatda geniş işıqlandırılıb, səfərə bağlı bir neçə məqalə dərc olunub. Qeyd olunub ki, səfər zamanı azərbaycanlı əs-

L'ambassadrice d'Azerbaïdjan en visite à Rodez



gər Mişel Hüseynovun məzarı ziyarət edilib. Məqalələrdə "Souvenir français"

təşkilatının Rodez şəhəri üzrə komitəsinin prezidenti, Aveyron departamentindəki müqavimət hərəkatı ilə bağlı kitabların müəllifi, tarixçi Vənsan Bezombun partizan hərəkatı, azərbaycanlı əsgərlərin sücaəti haqqında tədqiqatları haqqında məlumatlar yer alıb.

Fransanın azadlığı uğrunda canlarından keçmiş azərbaycanlı əsgərlər xatırlanıb, 1943-cü ildə Aveyron departamentinə faşistlər tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlərin Bürülup kazarmasına yerləşdirildiyi vurğulanıb. Bildirilib ki, əsir götürülmüş azərbaycanlılar gizli yollarla fransız partizanlara qoşulublar. Ancaq onların Fransa Müqavimət Hərəkatına qoşulmasında xəbər tutan faşistlər Bürülup kazarmasında qalan azərbaycanlı əsgərləri güllələyiblər. Buna baxmayaraq, bəzi əsgərlər partizanlara qoşulmağa nail olublar və Fransanın azadlığı uğrunda mübarizə aparıblar.

## Bank kartlarından pul oğurluqları və saxta zənglər ciddi təhlükəyə çevrilib

XXI əsrin ən böyük texnoloji nailiyyətlərindən biri olan rəqəmsallaşma, insanların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, yeni və təhlükəli bir problemi də gündəmə gətirib: rəqəmsal fırıldaqçılıq.

Son illər həm dünyada, həm də Azərbaycanda bank kartlarından vəsaitlərin oğurlanması, saxta zənglər və şəxsi məlumatların icazəsiz ələ keçirilməsi hallarının sürətlə artması bu sahədə maarifləndirmənin və texniki təhlükəsizlik tədbirlərinin əhəmiyyətini bir daha ortaya qoyur. Texnologiyaların kölgəsində gizlənən təhlükə bu gün hər bir vətəndaşın kibernetik dünyadan qorunmaq üçün daha diqqətli davranmağa, növbəti qurbanı çevrilməyə vadar edir. Əgər dünən insanlar oğurluqdan qorunmaq üçün qapılarını kilidləyirdilərsə, bu gün "qapı" mobil telefondur. Saxta zənglər, qondarma "bank əməkdaşı" sənariiləri, e-ticarət platformalarında göndərilən saxta keçidlər, sosial şəbəkələrdə ələ keçirilən hesablar və zərərli proqramlar insanların şəxsi və maliyyə məlumatlarını hədəfə alır. Vətəndaş zəng edilərkən "kartınızda şübhəli əməliyyat var" deyiləndə çox zaman pa-



nika yaranır. Zəng edən şəxs özünü bank qurumunun nümayəndəsi kimi təqdim edir və guya təhlükəsizlik məqsədilə kartın nömrəsini, son istifadə tarixini, CVV kodunu istəyir. Bir neçə dəqiqə sonra vətəndaş bank hesabındakı bütün vəsaitin yox olduğunu, müxtəlif kibernetik pulların oğurlandığını anlayır.

Fırıldaqçılar tək zənglərlə kifayətlənmirlər. Sosial şəbəkələrdə "dost" adından gələn "kod göndərdim, mənə də" mesajları da geniş yayılıb. Bu mesajlar cavablandırıldıqda şəxsin "Instagram" və ya "Facebook" hesabı ələ keçirilir və daha sonra həmin şəxsin adından digər tanışlara eyni mesajlar göndərilir.

Elektron ticarət platformalarında isə "ödəniş keçidi" adı ilə göndərilən linklər əslində

bank fırıldaqçılarının hazırladığı saxta sahifələrdir. Bu sahifələrdə kart məlumatlarını daxil edən vətəndaş, fərqli vətəndaş öz hesabını fırıldaqçılara təhvil verir. Nəticədə isə xəbər portallarında hər gün on minlərlə vətəndaşın bank kartlarından oğurlandığı haqqında DİN-in məlumatları oxuyuruq.

Daha narahatçılığı meqam isə süni intellekt texnologiyalarının fırıldaqçılar tərəfindən istifadəsidir. Artıq real şəxsin səsi 10-15 saniyəlik səs yazısından klonlanaraq aیلə üzvi və ya dost adı ilə zəng edilir. "Mənə təcili pul lazımdır", "bu koda ehtiyacım var", "qozaya düşmüşəm, xəstəxanadayam" kimi cümlələrlə insanlar aldanır və vəsaitlərini itirirlər.

Rəqəmsal savadlılıq ən güclü silah olmalı, vətəndaşlarla təbliğat-təşviqat işləri gücləndirilməlidir. Amma

Elektron Təhlükəsizlik Xidməti, Mərkəzi Bank və kommersiya bankları vətəndaşları bu risklər barədə nə qədər marifləndirərsə də, bankların əksəriyyəti artıq iki mərhələli təhlükəsizlik sistemlərini tətbiq etsə də, ən güclü müdafiə vətəndaşın özüdür. Bank kartlarında olan vəsaitləri qorumaq üçün təhlükəsizlik qaydalarına əməl etmək gələcək kibernetik hücumların qarşısını ala bilər. Bunun üçün müxtəssislər telefonla heç kəmə bank kartı məlumatlarını deməməyi, şəxsi məlumatları sosial şəbəkələrdə paylaşmamağı, gələcək keçidlərə daxil olmamışdan əvvəl mənbəni dəqiqləşdirməyi tövsiyə edirlər. Eyni zamanda şübhəli zəng və mesajlarla rastlaşan zaman bu barədə banka və Daxili İşlər Nazirliyinə məlumat vermək, mobil bank tətbiqlərində güclü şifrə və biometrik təsdiqləmədən istifadə etmək lazımdır.

İnformasiya əsrində yaşayırıq. Bu əsrdə tək texnologiyaları istifadə etməyi yox, ondan necə qorunmağı da öyrənməliyik. Rəqəmsal təhlükəsizlik - artıq lüks deyil, həyatı zərərtdir. Unutmaq ki, məlumat bizim müliyyətimizdir - onu qorumaq borcumuzdur.

Nərminə ƏSGƏROVA,  
"Azərbaycan"

## Qlobal temperatur növbəti beş il ərzində rekord həddə qalacaq

BMT-nin Mətbuat xidmətinin verdiyi məlumata görə, Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatında bildirilir ki, proqnozlaşdırılan əsasən, qarşıda beş il ərzində global temperatur rekord və ya rekorda yaxın səviyyədə qalacaq. Bu isə iqlim risklərini artıracaq və əməliyyat, iqtisadiyyat və inkişaf üçün mənfi nəticələr doğuracaq.

2025-ci ildən 2029-cu ilə qədər olan dövr üçün hər ilin global illik orta səth temperaturunun son 50 illik dövrə, yəni 1850-1900-cü illərə nisbətən 1,2-1,9 dərəcə Selsi yüksək olacağı gözlənilir. Həmçinin bu dövrdə ən azı bir ilin müşahidələr tarixindəki ən isti il olan 2024-dən də isti keçməsi ehtimalı 80 faizdir.

Proqnoza əsasən, beş illik orta temperaturun Paris İqlim Sazişi ilə müəyyən edilmiş 1,5 dərəcə Selsi həddini aşması ehtimalı 70 faizdir. Müqayisə üçün qeyd edək ki, əvvəlki hesabatda 2024-2028-ci illər üçün bu ehtimal 47 faiz olaraq qiymətləndirilmişdi. Temperaturun hər əlavə hissəsi daha güclü istilik dalğalarına, ekstremal yağıntılara, kəskin quraqlıqlara, buzlaqların eriməsinə, okeanların isinməsinə və dəniz səviyyəsinin qalxmasına səbəb olur.



Proqnozlara görə, qarşıda beş genişlənməmiş qış mövsümü ərzində (noyabr-dən mart qədər) Arktikada istiləşmə global orta göstəricidən 3,5 dəfə daha sürətlə baş verəcək. 2025-2029-cu illərin mart ayları üçün dəniz buzlarının vəziyyəti ilə bağlı proqnozlar Barents, Berinq və Oxot dənizlərinin buz konsentrasiyasının daha da azalacağını göstərir. Biz artıq müşahidə tarixində ən isti on ili yaşamışıq.

ÜMT-nin hesabatına görə, təəssüf ki, yaxın illərdə hər hansı bir fasilə gözlənilmir. "Biz artıq müşahidə tarixində ən isti on il arxada qoymuşuq. Təəssüf ki, ÜMT-nin hesabatına əsasən, yaxın illərdə bu prosedura bir yavaşlama olmayacaq və bu da iqtisadiyyatımıza, gündəlik həyatı-

mıza, ekosistemlərə və planetimizə mənfi təsirlərini artıraçağı anlamına gəlir", - deyər ÜMT-nin Baş katibinin müavini Ko Barret bildirib.

"İqlimin fasiləsiz monitorinqi və proqnozlaşdırılması qərar qəbul edənlərə uyğunlaşma prosesində yardımçı olacaq elmi əsaslı alətlər və məlumatlar təqdim etmək üçün vacibdir", - deyər o qeyd edib.

Paris İqlim Sazişində 1,5 dərəcə Selsi (və maksimum 2 dərəcə Selsi) istiləşmə həddi qeyd olunub. Bu hədd uzunmüddətli istiləşməyə, yəni adətən 20 il ərzində müşahidə olunan global temperatur göstəricilərinə əsaslanır. Belə səviyyəyə nail olmaq üçün aşılmasını isə gətirdikdə daha tez-tez baş verəcəyi gözlənilir.


Son proqnozlara görə, 2015-2034-cü illər arası 20 illik dövr üçün orta istiləşmə 1,44 dərəcə Selsi təşkil edəcək. Bu il BMT-nin iqlim dəyişikliyi üzrə COP-30 konfransı Braziliyanın Belen şəhərində keçiriləcək və burada ölkələrin "milli səviyyədə müəyyən edilmiş təhlülər" adı ilə tanınan iqlim fəaliyyət planlarını yenilənmiş versiyaları nəzərdən keçiriləcək. Bu planlar Paris Sazişinin məqsədlərinə çatmaq üçün həlledici əhəmiyyət daşıyır.



## OLED ekranlarda innovativ yenilik

Cənubi Koreyanın Pohang Elm və Texnologiya Universitetinin (POSTECH) alimləri piksellərə əsaslanan lokal səs texnologiyasına malik, səsi birbaşa ekran səthindən yayımlayan OLED panel nümayiş etdiriblər. Bu tip ekranın hər bir pikseli ayrıca bir səsgücləndirici kimi çalışır. Bu sayədə xarici səsgücləndiricilər olmadan çoxkanallı səs sistemi yaradılır.

Professor Su Seok Choi və aspirant Inpyo Hongun rəhbərlik etdiyi tədqiqat qrupu orqanik işıq saçan OLED təbəqələrinin altına ultra nazik piezoelektrik elementlər yerləşdirib. Onlar elektrik siqnalını lokal vibrasiyalara çevirir. Beləliklə ekranın müəyyən bölgələrində fərdi səslər yaradıla bilər, lakin panel yenə də nazik qalıq. Hər bir yayıq element izolyasiya olunub, bir böl-




gədən yayılan səs qonşu bölgələrə keçmir. Bu da digər texnologiyalarla hazırlanmış panel səsgücləndiricilərdə rast gəlinən çarpaz müdaxilələrin qarşısını alır. Piezoelektrik elementlərin vibrasiyalarını idarə etmək üçün alimlər ekranların hazırlanmasında istifadə olunan materialın forması, ölçüsü və müqavimətinə uyğun çərçivə konstruksiyaları qu-

raşdırıblar. Bu çərçivə akustik enerjini müəyyən zonalarla məhdudlaşdırır, tezlik xarakteristikasını düzəldir və daha geniş diapazonda ümumi harmonik təhrifləri azaldır.

İlk sınaqlar göstərib ki, panel daxil olan gərginlik və dinləyici ilə məsafə dəyişsə belə, sabit səviyyədə səs təzyiqi yarıda bilər. Digər ekran və səsgücləndiricinin hibrid quruluşuna əsaslanan həllərdən fərqli olaraq, "POSTECH"-in texnologiyası ekranın qalmasına və keyfiyyətli məkan səs təqdim edilməsinə imkan verir. Hazırda işlək vəziyyətdə olan 13 düym ölçülü prototip göstərir ki, bu cür texnologiyaları planşetlər, noutbuklar və avtomobil idarəetmə panelləri üçün nəzərdə tutulan mövcud OLED ekran istehsal xətlərinə nisbətən asan şəkildə inteqrasiya etmək mümkündür.

## Alimlər yeni 2D hibrid material hazırlayıblar

ABŞ-nin Rays Universitetinin alimləri tamamilə fərqli materiallar olan qrafen və kvars şüşəsinin birləşməsindən unikal "Glafen" adlı 2D hibrid material hazırlayıblar.



Altıbucaqlı kristal qəfəs şəklində düzülmiş təkqatlı karbon atomlarından ibarət material olan qrafen möhkəmiyyəti və elektrik keçiriciliyi ilə tanınır. Bu tip yüzlərlə maddə mövcud olsa da, onları keyfiyyətə uyuni materiallarla birləşdirmək olduqca çətindir. Adətən belə materiallar sadəcə üst-üstə yığılır və təbəqələr arasında demək olar ki, heç bir qarşılıqlı təsir olmur.

"Glafen"-in yaradılması üçün həm silikon, həm də karbonu özündə birləşdirən iki komponentli prekursorun reaksiyasına əsaslanan xüsusi texnologiyadan istifadə olunub. Proses iki mərhələdə aparılıb. Əvvəlcə qrafen örtüyü yetişdirilib, daha sonra onun üzərində nazik silikon təbəqəsi formalaşdırılıb. Bu zaman oksigen səviyyə-

yəsinə və temperatur rejiminə dəqiq nəzarət olunub. Proses üçün lazım olan aşağı temperatur və aşağı təzyiqli xüsusi aparat isə Hindistanın Banaras Hindu Universitetinin alimləri ilə birlikdə hazırlanıb.

Raman spektroskopiyası ilə aparılan analizlər göstərib ki, yeni materialda nə təmiz qrafendə, nə də silikonda mövcud olmayan qeyri-adi atom titrəyişləri müşahidə olunur. Bu isə güclü qatıllararası bağların və yeni elektron davranışının mövcudluğuna dəlalət edir. Tədqiqatçılar müəyyən ediblər ki, bu struktur yarıkeçirici materialın yeni analıq tipini formalaşdırır və bu da ona xüsusi fiziki xüsusiyyətlər verir.

## Karbon qazını benzinə çevirən qurğu yaradılıb



ABŞ-nin "Air Company" şirkəti atmosferdəki karbon qazını maye yanacaq - sintetik benzinə çevirən inqilabi "Airmade" adlı qurğunu təqdim edib. Cihaz gündə 1 litrə qədər yanacaq istehsal edir və bunun üçün yalnız hava, su və bəzən elektrik enerjisindən istifadə edir.

Bu texnologiya karbon qazının elektrokimyovü reduksiya prosesi əsasında işləyir. Qurğu havadan karbon qazını tutur, onu elektroliz yolu ilə sudan əldə edilən hidrogenlə teta və delta dalğalarının aktivliyi yüksəlir, bu isə artan koqnitiv yükə işədir. Öksinə, alfa və beta dalğalarının azalması zehni yorğunluğun əlaməti kimi qiymətləndirilir. Beləliklə, e-tatuaq cihazı yalnız zehni yüklənməni qeydə almaqla kifayətlənmir, həm də potensial olaraq bu vəziyyəti proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Komanda bu məqsəddə cihazdan alınan məlumatları kompüter modeli ilə analiz edərək müxtəlif zehni iş yükü səviyyələrini uğurla fərqləndirən süni intellekt əsaslı sistem hazırlayıb.

Texnologiyamızın iqtisadi üstünlükləri də nəzərəcarpacadır. Ənənəvi EEG sistemləri 15 min ABŞ dollarından baha olduqda, e-tatuaq cihazı təxminən 200 dollarlıq batareyaya paketli və hər biri 20 dollardan az olan bir-dəfəlik sensorlardan ibarətdir. Hazırkı texnologiya yalnız tüksüz dəri üzərində effektiv işləyir. Lakin tədqiqatçılar onu tükü dəriyə tətbiq edilə bilən mürəkkəbasaslı sensorlarla birləşdirərək üzərində çalışırlar. Bu inkişaf bəzən tam monitorinqinə və beyin fəaliyyətinin daha geniş izlənilməsinə imkan verəcək.

dən alınmış qədər karbon qazı buraxılır. O, kimyovü baxımdan adi benzinə eynidir və mövcud mühərriklərdə heç bir dəyişiklik edilmədən istifadə oluna bilər.

Sistem minimal ilkin tənzimləmə ilə yaşayış, ticarət və sənaye sahələrində istifadəyə hazırlanıb. Hazırda soyuducu ölçüsündə olan bu qurğu yalnız az miqdarda yanacaq istehsal edir, lakin şirkət texnologiyasını genişləndirməyi planlaşdırır. Əsas problemlər elektroliz prosesi zamanı yüksək enerji sərfiyyatı səbəbindən yüksək maya dəyəri və aşağı faydalı iş əmsəlidir. Lakin əgər Günəş və ya külək enerjisindən istifadə olunarsa, bu proses iqtisadi cəhətdən sərfəli ola bilər.

"Air Company" artıq ABŞ Hərbi Hava Qüvvələri və aviasiya sənayesi ilə əməkdaşlıq edir. Gələcəkdə bu tip qurğular uzaq bölgələri yanacaq təminatı üçün və ya bəzən olunan enerjini maye formada saxlamaq üçün istifadə oluna bilər. Əgər bu texnologiya inkişaf edərsə, nəqliyyat sektorunun dekarbonizasiyası üçün mühüm addım olacaq.

## Altsheymeri erkən aşkarlayan yeni texnologiya

Böyük britaniyalı tədqiqatçılar Altsheymer xəstəliyini simptomlar başlamadan öncə müəyyən edən yeni beyin müayinəsi texnikası hazırlayıblar.



Dünyada ilk dəfə tətbiq olunan "Kortikal nizamsızlıq ölçümü" (Cortical Disarray Measurement) adlı üsul beyin hüceyrələrinin strukturunu təhlil edərək xəstəliyin erkən mərhələlərində təsirlənən kortikal bölgələrdəki incə dəyişiklikləri müəyyən edə bilər. Hazırda demensiya və oxşar xəstəliklərin diaqnozu, adətən yaddaş problemlərini müəyyən edən testlərə və beyində həcm itkilərinə

göstərən MRT müayinələrinə əsaslanır. Bu isə çox vaxt xəstəliyin artıq irəliləmiş mərhələlərdə diaqnoz qoyulması ilə nəticələnir.

Yeni üsul MRT görüntülərini təhlil edən xüsusi proqram təminatından istifadə edərək neyrodegenerasiyanın daha incə əlamətlərini aşkarlayır. Tədqiqatçılar cihazın demensiyadan əziyyət çəkən milyonlarla insan üçün ümidverici ola biləcəyini bildiriblər. Böyük Britaniyanın "Oxford Brain Diagnostics" şirkəti bu texnologiyayı tətbiq etmək üçün artıq rəsmi sertifikat alıb.

Ülkər XASPOLADOVA,  
"Azərbaycan"



## "Ümidimiz, arzumuz kuboku qazanmaqdır"



"Möhtəşəm qələbədir. Dünya çempionatının finalındaydıq... Bilmirəm hisslərimi necə ifadə edim". Bu sözləri minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev dünya çempionatının yarıfinalında Monteneqroya qalib gəldikləri (2:1) oyundan sonra deyib. O, azarkeşlərin möhtəşəm dəstəyini qeyd edib: "Xalqımızı təbrik edirəm. Hər kəsin əlinə, hər kəsin boğazına sağlıq. Azarkeşlər bizə möhtəşəm dəstək oldular. İnşallah, final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz".

Mütəxəssis qeyd edib ki, arzuları dünya çempionu olmaqdır: "Finaldayıq. İndi bunu qeyd etmək lazımdır. Bizim üçün mundial finalda bitəcək. Ümidimiz, arzumuz kuboku qazanmaqdır".



## "Hər bir futbolçu kimi, mən də dəvət alacağımı gözləyirdim"

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun iyundakı oyunlar üçün açıqladığı siyahı təəccüb doğurdu. Hazırda yığmada yer alanlar arasında bir neçə nəfərin adına rast gəlmirik. Qismət Alyev və Elvin Camalovun olmaması ortaya müəyyən suallar çıxardı. Yəqin ki, portuqaliyalı çalışdırıcı hansısa meyarlara əsaslanıb. Bəs, səbəbkar bu barədə nə düşünür? Adını yığma üzvləri arasında görməyəndə nə fikirləşib?

"Zirə"də kapitan sarğısına cavabdehlik daşıyan Qismət Alyev mövzu ilə bağlı "Sportinfo.az" sayına açıqlamasında bildirib ki, milli komandaya qarşıdakı yoldaşlıq görüşlərində uğurlar arzulayıb: "Bu suala ön dol-

ki, çağırılmıram. Bəlkə bildiyi nəşə var, bəlkə başqa futbolçuları sınamaq istəyir. Elvin Camalovla mən çempionat oyununda qırmızı vərəqə aldığımızı görə iki oyunluq kənardə qalmışdıq. Bəlkə də səbəb budur. Nə deyim? Ən yaxşısını baş məşqçi bilir".

Azərbaycan yığması iyununda iki sınaq matçı keçirəcək. İyunun 7-də Rıqada Latviya ilə qarşılaşacaq seçməmiz 3 gündən sonra "Liv Bona Dea Arena"da Macarıstan millisini qəbul edəcək.

## "Zirə" niyə Premyer Liqada rəqib tanımır?

"Zirə"nin 2025-ci ildə çıxışı təqdirəlayiqdir. Rəşad Sadıqovun komandası fantastik sürət yığdı. Komanda keçirdiyi 18 matçdan 14-də qalib gəlib.



Yalnız 2 görüşdə məğlub olub. Həmin oyunlar da "Qarabağ"la matçlara təsadüf edir. Halbuki qış fasiləsinə kimi vəziyyət ürəkəcan deyildi. Zirəlilər mövsümün birinci yarısında nə az, nə çox 6 məğlubiyət almışdılar. 3 görüşdə isə bərabərlik qeydə alıb. Bu isə keçirdiyi 18 görüşdən ton yarısında xal itikisi deməkdir.

Bəs qış fasiləsində nə dəyişdi? Ötən yay çempionatla bərabər avrokuboklarda da çıxışın uzun müddət davam etməsi komandanın işinə mane olurdu. İlk dəfə belə qrafikdə meydana çıxan kollektiv sanki yekün ağırlığını daşıya bilmirdi. Xüsusilə əsas fikrin Avropa səhnəsində olması daxili arenada işlərin nəzarətdən çıxmasına səbəb olurdu. Tədricən yetirmələri toparlayan Sadıqov yalnız qış fasiləsində onları pik formaya çatdırdı. Bu məqam növbəti mövsümlər üçün də əla təcrübə kimi mütləq "Zirə"nin dadına çatacaq.

## Hər biri 1 milyon avro qazanacaq

"Real Madrid" rəhbərliyi Klublararası Dünya Çempionatının qalibi olacaqları təqdirdə oyunçulara mükafat verəcək.

"Diario AS" nəşrinin yazdığına görə, Madrid təmsilçisi hər futbolçuya bir milyon avro mükafat təyin edib.

Klublararası Dünya Çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.



## "Neftçi" 7 futbolçu ilə müqaviləni uzatmadı

"Neftçi" 7 futbolçusu ilə yollarını ayırıb. Bu barədə klubun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 6 futbolçu - Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Həcət Haqverdinin müqavilə müddəti başa çatıb. Bu oyunçularla müqavilə yenilənməyib. Həminin icarə müqaviləsi bitən Rüstəm Samiqlinin məxsus olduğu "Sabah" klubuna qayıdıb. Paytaxt təmsilçisi futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.



## Boksçular 5 medal qazandı

Qazaxistanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib. Boks Federasiyasından bildirilib ki, yarışa Ordu İdman Klubunun heyətində qatılan Azərbaycan millisinin üzvləri 5 medal qazanıblar.

Sübhən Məmmədov (48 kiloqram) finalda Nurqışa Turabekovu (Qazaxıstan), Maqşud Xasmetov (63,5 kiloqram) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutublar. Tural Sarıyev (51 kiloqram), İlqar Salahov (67 kiloqram) və Sərxan Əliyev (71 kiloqram) isə bürünc mükafata yiyələniblər.

## "Azarkeşlərdən üzr istəyirəm"

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən ev oyunundan (0:5) sonra fikirlərini bildirib: "İlk dəfədir komandanın bu qədər həyəcən içində meydana çıxdığını gördüm. Çoxlu sayda səhvlərə yol verdik. İlk 10 dəqiqədə buraxdığımız qolların sonra oyunumuzda eniş baş verdi. Fasilədən sonra sistemdə dəyişiklik etdik. Ancaq bütünlüklə hücumla çıxduğın zaman istər-istəməz müdafiədə boşluq yara-



nır. Nəticədə daha bir qol buraxdıq. Bizi dəstəkləməyə gələn insanlara həm təşəkkür edirəm, həm də bu noticiyə görə komanda adından onlardan üzr istəyirəm".

## "Qarabağ" Çempionlar Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının (ÇL) 2025-2026-cı il mövsümünə 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşib. Məlumatı "Qarabağ"ın idarə heyətinin və UEFA-nın Yarışlarının Təşkilatı Komitəsinin üzvü Asif Əsgərov verib.

Asif Əsgərovun dediyinə görə, bununla bağlı qərar Münhendə keçirilən sözügedən komitənin iclasında açıqlanıb. Bu, PSJ-nin ÇL-in finalına yüksəlməsindən sonra doqquzuncu dəfə, bu gün UEFA tərəfindən rəsmən təsdiqlənib.

Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 18-də, qarşılaşmalar isə iyulun 22-23 və 29-30-da keçiriləcək.

## FİFA Ançelotti ilə bağlı araşdırmalara başladı

FİFA Karlo Ançelottinin Braziliya millisinə baş məşqçi təyin olunması ilə bağlı araşdırmalara başlayıb. 65 yaşlı mütəxəssislə Braziliya Futbol Konfederasiyası (CBF) arasında müqavilənin bağlanması prosesində futbol agentlərinin fəaliyyəti qaydaları pozulmuş ola bilər.

Bildirilib ki, italyalı çalışdırıcının 1,2 milyon avro komissiya borcu olan nümayəndəsi Dieqo Fernandes tərəflər arasında emaliyyətdə vasitəçilik etmək üçün tələb olunan fərdi lisenziyası yoxdur. FİFA CBF-dən D.Fernandeslə əlaqə saxlamığı və müqavilə ilə bağlı bütün məlumatları, həmçinin sözləşmənin surlərini tələb edir.

Qeyd edək ki, K.Ançelotti mayın 12-də rəsmən Braziliya yığmasının baş məşqçisi təyin olunub.

Hazırladı: Elçin CƏFƏROV, "Azərbaycan"

## "Manipulyatorların hiylələrinə uymayaq"

Hər il mayın 31-də qeyd olunan Ümumdünya Tütünlü Mubarizə Günü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bütün dünyada təşkil edilən global səhiyyə təşəbbüsüdür.



1988-ci ildə elan olunan bu günün əsas məqsədi tütün istifadəsinin insan sağlamlığına, ətraf mühitə və cəmiyyətə vurduğu zərər barədə geniş ictimaiyyəti məlumatlandırmaq, eləcə də tütün sənayesinin manipulyativ strategiyalarını ifşa edərək bu təhlükəli məhsulların yayılmasının qarşısını almaqdır. Eyni zamanda bu gün hökumətləri, ictimai təşkilatları və fərdi vətəndaşları tütün öleyhinə qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi istiqamətində fəal rol almağa təşviq edir.

Ümumdünya Tütünlü Mubarizə Günü 2025-ci il üzrə mövzusu "Manipulyatorların hiylələrinə uymayaq"dır. Bu mövzu tütün sənayesinin xüsusilə gənc nəsli hədəf alan reklam, qablaşdırma, məhsul dizaynı və sosial media vasitəsilə təbiiq etdiyi gizli və manipulyativ strategiyaların üzə çıxarılmasına yönəlib. Mövzu təkcə klassik siqaretləri deyil, e-siqaretlər və nikotin yastıqları kimi "alternativ" hesab olunan məhsulları da əhatə edir, onların əslində nə qədər təhlükəli olduğunu göstərməyi hədəfləyir. Bu təşəbbüs tütün və nikotin məhsullarının "cazibədar" təqdimatına qarşı ciddi maarifləndirici tədbirlər görülməsini və ictimai müdafiəni gücləndirməyi ön plana çəkir.

### Tütün sənayesinin gəncləri hədəf alan strategiyaları



Tütün sənayesi xüsusilə gəncləri və yeniyetmələri hədəf alaraq məhsullarını "cazibədar" göstərmək üçün müxtəlif strategiyalar tətbiq edir. Bu strategiyalar çərçivəsində məhsulların rəngli qablaşdırmaları və müxtəlif dadları gənclərin diqqətini cəlb edir. Tütün məhsulları sosial media platformalarında və rəqəmsal kanallarda reklam olunur. Bəzi məhsullar uşaqlar üçün nəzərdə tutulan konfet və ya cizgi film personajlarına bənzər şəkildə hazırlanır. Bu taktikalar gənclərin tütün məhsullarına marağını artırır və erkən yaşlarda asılılıq riskini yüksəldir.

Tütün istehsalı və istifadəsi ətraf mühitə ciddi ziyan vurur. Statistika əsasında, hər il təxminən 200 min hektar meşə tütün əkinləri üçün qırılır. Həmçinin tütün istehsalına ildə 22 milyard litr su sərf edilir. Tütün əkinləri torpağın məhsuldarlığını azaldır və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsini çətinləşdirir. Bundan əlavə, hər il 766,6 milyon kiloqram siqaret köüyü ətraf mühitə atılır ki, bu da mikropplastik çirklənməyə səbəb olur.

### Azərbaycanda tütün məhsullarından istifadə və görülmə tədbirləri



Statistika görə, ölkəmizdə əhalinin 19,1 faizi tütün məhsullarından istifadə edir. Onların 39,6 faizi kişilər, 0,1 faizi qadınlardır. Kişilər arasında ölümlərin 18,8, qadınlarda isə 4,9 faizinə tütünləndirilməyə səbəb olur. Demək olar ki, hər il ölkədə 3,147 ton siqaret köüyü ətraf mühitə atılır.

Azərbaycanda tütün məhsullarından istifadəyə qarşı müvafiq addımlar atılır. Ölkəmizdə tütün məhsullarının reklamı və 18 yaşdan kiçik şəxslərə satışı qadağan olunub. Həmçinin müvafiq qurumlar tütünləndirilməni istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir.

### Maarifləndirmə və hüquqi tədbirlər daha da gücləndirilir

Ümumdünya Tütünlü Mubarizə Günü tütün sənayesinin manipulyativ strategiyalarını ifşa etmək və ictimaiyyəti bu təhlükəli barədə məlumatlandırmaq üçün mühüm platformadır.

Tütünləndirilməni istəməyən sağlamlıq, iqtisadiyyat və ətraf mühitə vurduğu zərərli və sahədə daha ciddi tədbirlərin görülməsini zəruri edir. Buna görə gənclərin bu zərərli vərdətdən qorunması və tütün məhsullarının "cazibədarlığı"nın azaldılması üçün maarifləndirmə kampaniyaları və hüquqi tədbirlər daha da gücləndirilir.



